

Əlisəmid Kür
"QAN-TƏR İÇİNDƏ"

Sponsor:
KÜR-XƏZƏR
Xeyriyyə Cəmiyyəti

AZƏRNƏŞR

ƏLISƏMİD KÜR

QAN-TƏR İÇİNDƏ

ƏLISƏMİD KÜR

QAN-TƏR İÇİNDƏ



Dəhi
Sahriyarrın
yadigarı
Əflədi qardaşına
genç bəhr. Samir
30.03.2003.

Əlisəmid Kür

Qan-tər içində

"Azərnəşr"

Bakı-2000

Редактор: Адил ШИРИН
Рәссам: Фикрәт ӘЛИОГЛУ

Әлисәмид КҮР

“Тан-тәр ичиндә...” (Ше’рләр)

Бакы: “Азәрнәшүр”ин грифи илә чап олунуб. 2000. 160 сәх.

Азәрбајҹаның бәнзәрсиз шаири Әлисәмид Күр “Рәңкли көл-кәләр” вә “Кентавр” адлы китабларындан sonra охучуларын көрүшүнө “Тан-тәр ичиндә...” кәлиб.

Инсан вә заман проблеми, илк баҳышда ади көрүнөн һәјат һадисалеринә јүксәк поетик баҳыш, дүниясын төккәрсиз рәңгеләррини өз “поэзија құзқусу”ндә өкс етдиրмәк бачарыны, “дәрдин архасынча дөрнәла чапан” шаириң нараһат, кешмәкешли омур жолундан хәбәр верир.

Әлисәмид Күр поэзијасы илә даһа јаҳыпдан таныш олмаг истәйирсәнсә, әзиз охучу, ону бирнәфәсә јох, нәфәс дәрә-дәре охумалысан. Бүйүр, бу китаб, бу да Сән!

Әлисәмид КҮР


“Qan-tər içində...” (Şe’rlər)

Bakı: “Azərnəşür”in qrifi ilə çap olunub. 2000. 160 səh

Azərbaycanın bənzərsiz şairi Əlisəmид Kür “Rəngli kölgələr” və “Kentavr” adlı kitablarından sonra oxucuların görüşünə “Qan-tər içində...” gəlib.

İnsan və zaman problemi, ilk baxışda adı görününen həyat hadisələrinə yüksək poetik baxış, dünyamız təkrarsız rənglərini öz “poesiya güzgüsü”ndə əks etdiirmək bacarığı, “dərdin arxasında dörnəala çapan” şairin narahat, keşməkəşli ömür yolundan xəbər verir.

Әlisəmild Kür poeziyası ilə daha yaxından tanış olmaq istəyirsən-sə, əziz oxucu, onu birləşfəsə yox, nəfəs dərə-dəre oxumalısan. Bu-yur, bu kitab, bu da Sən!



ДӘНСИЗ ДӘЈИРМАН ДАШЛАРЫ

Фырланыр дәјирман даши
Бахырам, башым фырланыр.
Фырланыр дүнja башыма
Торпағым, дашым фырланыр.

Сачы-сағталы ағармыш
Сығал чәкмә алт дашина,
үст дашина.

Ун өләнмир үст-башына.
Дәнсиз дәјирман дашлары
тәм өләјир,
дәрд үйдүр өмрүн гышына.

Бу чәрхи-дөвран дашлары
Дәјир, бир-бириңе дәјир.
Дәнсиз дәјирман дашлары
Јејир, бир-бириңи јејир.

Ачды дәјирман дашлары
Дән көзләјир әvvәл-ахыр.
Танры динмири, Танры сусуб
Чөрөјимиз дашдан чыхыр.

DӘNSİZ DӘYİRMAN ATXAT DAŞLARI

Fırlanır døyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.

Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına,
üst daşına.

Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları
qəm ələyir,
dərd üyündür ömrün qışına.

Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.

Acdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir, Tanrı susub
Çörəyimiz daşdan çıxır.

ТАХТА ГАПЫ, ДӘМИР ГАПЫ

Дәрд дөјдү тахта гапымы
Тез дуруб гапыны ачдым.
Салам вердим, әл тутмадым
Жаңышыча бир сүфрә ачдым.

— Кеч кәлмисән, дәрд гардашым,
Кәл сәнин пајыннан јејәк.
Гол-бојун олаq сәнинлә,
Лап охујаг, маһны дејәк.

Ичмәјә бир шеј тапылар
Кеч отур јухары баشدы.
Өмрүн баһары тез кечди
Кәлиб чыхмысан бу гышда.

Кејмисән дәмир чарығы,
Минмисән дәмир атыны.
Дәрд, сәнә дәрд көстәрәчәм
Дөјәчәм дәмир гапыны.

TAXTA QAPI, DƏMİR QAPI

Dərd döyüdü taxta qapımı
Tez durub qapını açdım.
Salam verdim, əl tutmadım
Yaxşıca bir süfrə açdım.

— Gec gəlmisən, dərd qardaşım,
Gəl sənin payınnan yeyək.
Qol-boyun olaq sənirlə,
Lap oxuyaq, mahni deyək.

İçməyə bir şey tapılar
Keç otur yuxarı başda.
Ömrün baharı tez keçdi
Gəlib çıxmışan bu qışda.

Geymisən dəmir çarığı,
Minmisən dəmir atını.
Dərd, sənə dərd göstərəcəm
Döyəcəm dəmir qapını.

ТАНРА ОЙЫСАЛАМАРЛАТКАРЫ



Нечә ки фәләк гарыңыр
Һөкм едир залым олмаға,
Жүз әли гылынчлы һазыр
Бир бәнөвшә бојну вурмаға.

Нечә ки чанындан безир
Һәр ашиг һагдан кечмәjә,
Мин әли чыраглы қәзир
Ешг јолунда турбан кетмәjә.

Нечә ки сөз мејданы дар
Умуд галыр анд ичмәjә,
Милјон әлијалын гул вар
Мин јол өлүмдән кечмәjә.

Жүз әли гылынчлы һазыр...
Мин әли чыраглы қәзир...
Милјон әлијалын гул вар.
Нечә ки Танры да дозүр.

ХАНДАНАМАТЫСОЛМАСЫНДАХ



Neçə ki fələk qarğıyır
Hökm edir zalim olmağa,
Yüz әли qılınclı hazır
Bir bənövşə boynu vurmağa.

Neçə ki canından bezir
Hər aşiq haqdan keçməyə,
Min әli çiraqlı gəzir
Eşq yolunda qurban getməyə.

Neçə ki söz meydani dar
Umud qalır and içməyə,
Milyon әliyalın qul var
Min yol ölümündən keçməyə.

Yüz әli qılınclı hazır...
Min әli çiraqlı gəzir...
Milyon әliyalın qul var.
Neçə ki Tanrı da dözür.

ХӘНЧӘР ЧӘКСӘН ТАМАҢЫНА

Дуз басыб дәрд јаrasына
Чыхарсан мәрд арасына.
Әјиләрсөн ағрысына,
Диз чөкәрсөн күнаһына.

Шаh оғлу шаh олсан белә
Нәфсин варса гулсан елә.
Башындан тач дүшмәз јерә
Хәнчәр чәксән тамаңына.

... Нә бахырсан хана, бәjә
Кеч дә оlsa қәl төvbәjә,
Дизин-дизин дур нөvbәjә, —
Гоj хош кетsin Аллаһына!

ХӘNCӘR ÇӘKSӘN TAMAHINA

Hanz Duz basıb derd yarasına
Çıxarsan mərd arasına.

İndi Öyilərsən ağrısına,
Diz çökərsən günahına.

Şah oğlu şah olsan belə
Nəfsin varsa qulsan elə.
Başından tac düşməz yerə
Xəncər çəksən tamahina.

... Nə baxırsan xana, bəyə
Gec də olsa gəl tövbəyə,
Dizin-dizin dur növbəyə, —
Qoy xoş getsin Allahına!

ХӘННИ АТАМЫН АЈАГЛАРЫ

Һара кетдим дара дүшдүм
Атамын ајаглары сүрүндү архамча.
Инди атамын ајаглары Сибирди —
Өзү кими ајаглары да јухусуз...
Үз сүртдүм ајагларына,
Гәлпә кизилтисиндән
диксинди гулагларым.
Чөлийи ајагларына башдашы Атам!
Сәчдәнә кәлдим,
Ајагларыны суja goj,
Дирилик сују кими
ајағынын сујуну ичим,
Atam, oj!
Әлимдән нә кәлир дана
Ајагларымы верим, јери, Атам!
Лајлај атам, ајагларына лајлај!
Ајаглары јухусуз,
әлләри ојаг,
үрәжи дипдири
Пир Атам!

1998

ATAMIN AYAQLARI

Hara getdim dara düsdüm
Atamin ayaqları süründü arxamca.
Indi atamin ayaqları Sibirdi —
Özü kimi ayaqları da yuxusuz...
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi
ayağının suyunu içim,
Atam, oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz,
əlləri oyaq,
ürəyi dipdiri
Pir Atam!

1998



Тәнһајам јалғузаг кими,
Көр һарда дүшдүм овсұна.
Гызмар сәһра истисинде
Чыхмышам көлкө овұна.

...Ов нәди, чан һајындајам,
Бурда јашамаг әбәсди.
Бир азча нәфәс дәрмәjә
Өз көлкөм өзүмө бәсди.

2000

14



Tənhayam yalquzaq kimi,
Gör harda düşdüm ovsuna.
Qızmar səhра istisində
Çıxmışam kölgə ovuna.

...Ov nədi, can hayındayam,
Burda yaşamaq əbəsdi.
Bir azca nəfəs dərməyə
Öz kölgəm özümə bəsdi.

2000



Сусуз сәһра...
 Сәссиз сәһәр...
 Сусузлугдан сәсим солуб,
 Сәһралыгда бүтүн сулар мүгәддәсди —
 Сән юхсан ки
 ағлајасан;
 Көз јашыны ичсәм сәнин
 мәнә бәсди!
 Сәсини ичинә чәкиб сәһра.
 Индичә құнәш доғулачаг
 сәһра бојда.
 Сәссизлик...
 Сәнсизлик...
 Сәнсиз сусамышам сәһрада.

1985



Cusuz səhra...
 Səssiz səhər...
 Susuzluqdan səsim solub,
 Səhralıqda bütün sular müqəddəsdi —
 Sən yoxsan ki
 ağlayasan;
 Göz yaşını içsəm sənin
 mənə bəsdi!
 Səsini içinə çekib səhra.
 İndicə günəş doğulacaq
 səhra boyda.
 Səssizlik...
 Sənsizlik...
 Sənsiz susamışam səhrada.

1985

АҒАЧ ОЛМАЛЫЙДЫМ – ИНСАН КИМИ ДОҒУЛДУМ

*“O, ағаң кими дүнјаја қәлмәлијди,
инсан кими дөгүлду...”*

Марија Светајева

Сөз-сөз, мисра-мисра бөјүдү севким.
Инадым јол қәлди дабанымачан,
торпаға чатды.

Дилимин учунда галан истәјим
гајытды қеріјө;
синәмдә гол-будаг атды —
Јазда чичәкләди,
гышда јарпаг-јарпаг сојулду —
Ағаң олмалыйдым,
Инсан кими дөгүлдүм.

Кекүjlə торпаға бағлы
ағаң олмалыйдым
Севәnlər қәлмәлијди
јашыл колкәмә,
Мөһәббәт дөгүлмалыйды
ганадларым алтында сәһәр-ахшам —
Ағаң олмалыйдым,
Инсан кими дөгүлмушам.

Инсан кими дөгүлмушам,
талејим јазылыб әлләримин ичинә,
Дүнja көчүнү чәкир
көзләримин ичинә...

1983

АĞAC OLMALIYDIM – İNSEN KİMİ DOĞULDUM

*“O, ağaç kimi dünyaya gelmeliydi,
insan kimi doğuldu...”*

Mariya Svetayeva

Söz-söz, misra-misra böyüdü sevgim.
Inadım yol geldi dabanimacan,
torpağa çatdı.

Dilimin ucunda qalan istəyim
qayıtdı geriyə;
sinəmdə qol-budaq atdı —
Yazda çičeklədi,
qışda yarpaq-yarpaq soyuldu —
Ağac olmaliydim,
İnsan kimi doğuldum.

Köküylə torpağa bağlı
ağac olmaliydim
Sevənlər gəlməliydi
yaşıl kölgəmə,
Məhəbbət doğulmaliydi
qanadlarım altında səhər-axşam —
Ağac olmaliydim,
İnsan kimi doğulmuşam.

İnsan kimi doğulmuşam,
taleym yazılıb əllərimin içində,
Dünya köçünü çəkir
gözlərimin içində...

1983

ӨЛҮМ ДӘ СЕВКИ КИМИ ҚӘЛИР

Өлүм дә севки кими қәлир -
Өзү-өз көзүнү гапајанлар

буну јахшы билир.

Күзкү тут үзүнә өлән инсанын
нәфәси кәсилдикчә
күзкүдәки әкси јоха чыхачаг.

Гурумаз көз јашлары
ендirmесәләр кирпикләrimizi.
Чичәкләj-чичәкләjә ахар көз јашы
синәмиздәки севки турумајынча.

Өлүм көз јашына тохуна билмир
күзкү тут үзүнә өлән севкини.
Торпаға дөнәчәjим јер
hələ dincəlir.

Нә севкими дујдун,
нә өлүмүмү биләчәксөн.
Күзкү тут үзүнә өлән севкимин -
Өлүм дә севки кими қәлир.

1985

ÖLÜM DƏ SEVGİ KİMİ GƏLİR

Ölüm də sevgi kimi gəlir -
Özü-öz gözünü qapayanlar
bunu yaxşı bilir.

Güzgü tut üzünə ölən insanın
nəfəsi kəsildikcə
güzgündəki əksi yoxa çıxacaq.

Qurumaz göz yaşları
endirməsələr kirpiklərimizi.
Çiçəkləyə-ciçəkləyə axar göz yaşı
sinəmizdəki sevgi qurumayınca.

Ölüm göz yaşına toxuna bilmir
güzgü tut üzünə ölən sevginin.
Torpağa dönəcəyim yer
hələ dincəlir.

Nə sevgimi duydun,
nə ölümümü biləcəksən.
Güzgü tut üzünə ölən sevgimin -
Ölüm də sevgi kimi gəlir.

1985

БАРМАГЛАРЫМ – ӘЛЛӘРИМИН ІАРПАГЛАРЫ

Сигарәт түстүсүндөн
сарапан бармагларым
пајыза галан јарпаглар кими
бир күн төкүләчек сәнин овчұна.
Овуда билмәјөчәксөн бармагларымы,
саçтарына сыйғал чәкмәјөчек,
сilmәjөчек
јанағына сүзүлән
көз жашыны.

Нә бир кәси һәдәләјиб,
нә дәмир бармаглыға дөнүб
көзүмүн үстә...
Бармагларым безикиб
шे'р јазмагдан,
гәләм тутмагдан.

Јадында сахла,
сигарет түстүсүндөн
сарапан бармагларым
пајыза галан јарпаглар кими
бир күн төкүләчек
сәнин овчұна.

1984

BARMAQLARIM – ELLERİMİN YARPAQLARI

Sıqarət tüstüsündən
saralan barmaqlarım
payızqa qalan yarpaqlar kimi
bir gün töküləcək sənin ovcuna.
Ovuda bilməyəcəksən barmaqlarımı,
saçlarına sığal çəkməyəcək,
silməyəcək

yanağına süzülən
göz yaşımı.
Nə bir kəsi hədələyib,
nə dəmir barmaqlığa dönüb
gözümün üstə...
Barmaqlarım bezikib
şə'r yazmaqdan,
qələm tutmaqdan.

Yadında saxla,
siqaret tüstüsündən
saralan barmaqlarım
payızqa qalan yarpaqlar kimi
bir gün töküləcək
sənin ovcuna.

1984

ЈАШАМАГ ИСТӘМИРӘМ! ӨЛМӘК ИСТӘМИРӘМ!

*“Бени бурда бурахмајын,
Көтүрүн бир јерлөрө...”*

N.Хикмәт

Чәннәтә бурахмајын мәни,
Галмаг истәмирәм!

Атмајын мәни чәһәннәмә,
Јанмаг истәмирәм!

Бурахмајын мәни чәннәтә,
Ордан говулмушам бир дәфә.
Мәни чәһәннәмә атмајын,
Мән бурда кечмишәм
Гыл көрпүсүндән...

Бурда сахламајын мәни,
Апарын мәни бир јерә -
Јашамаг истәмирәм!

Өлмәк истәмирәм!
1998

YAŞAMAQ İSTƏMİRƏM! ÖLMƏK İSTƏMİRƏM!

*“Beni burda burakmayın,
Götürün bir yerlərə...”*

N.Hikmət

Cənnətə buraxmayın məni,
Qalmaq istəmirəm!

Atmayın məni cəhənnəmə,
Yanmaq istəmirəm!

Buraxmayın məni cənnətə,
Ordan qovulmuşam bir dəfə.
Məni cəhənnəmə atmayın,
Mən burda keçmişəm
Qıl körpüsündən...

Burda saxlamayın məni,
Aparın məni bir yerə -
Yaşamaq istəmirəm!
Ölmək istəmirəm!

ТҮСТҮЛҮШЕР

Гөзетдә чап едилмиш
севки ше'рләrimи
көндөрөчөкдим сөнә,
Нә дүшүндүм, билмирәм!
Чибимдә галан сон түтүнү
көсдијим гөзет кағызына бүкдүм.
Сонра
көзүм јашара-јашара
түтүнлө алышан
ше'рләrimин түстүсүнү
чөкдим синәмә.

1984

ТҮСТҮЛҮШЕР

Qəzətdə çap edilmiş
sevgi şe'rlerimi
göndərəcəkdim sənə,
Nə düşündüm, bilmirəm!
Cibimdə qalan son tütünü
kəsdiyim qəzet kağızına bükdüm.
Sonra
gözüm yaşara-yaşara
tütünlə alışan
şe'rlerimin tüstüsünü
çəkdim sinəmə.

1984

Telefon zəng: — Alo! —
— Alo, 811-111-11-11 —
— Al-111-111-11-11 —
— ... —
— Al-10 — Ton-10 —
— ... —
— Al-10 — Ton-10 —
— ... —
— A-tal — Ton-A —
— ... —
— A-tal — A-tal — Ton-A —
— ... —
— A-tal — A-tal — Ton-A —
— ... —

...2400 kilometrlik təmirət 0045...
nərinin tətqiqatı üçün içində
qatar keçdi deyənəkən, nəzək qəzə
Bir gün bulud — bulud işləy qid
şəhərinə qədəmənən yoldaşlıq
Yüz gün üçün 100000 manatlıq təx
əğdi bir məsələdən işləməni təqib etmə
— Alo! Alo! — Ton-A —
— A-tal — A-tal — Ton-A —
— ... —
— A-tal — A-tal — Ton-A —
— ... —

АЛО, МӘН СӘНИ КӨРҮРƏМ

Жұхары мәртебәдән кәлән маһны
үрәјими қојнәдән вахтда
әлләрим гојнумда
узанмышам чарпајыда.
Тавандан, диварлардан
кәдәрли үзлөр,
дилхор маскалар асылыр
сәни дүшүндүкчә, гызым!

Һәр охунан нәғмә
бир догма аны жада салар,
нәр таныш сәс бир догма үзу
чанландырап қөzlәrimizdə...

Телефон зәнки.

- Ало, Бакылда данышын.
- Ал-ло! Гызым, сәнсәнми?!
- ...
- Ал-ло!

...2400 километрлик

hәсрәтин ичиндән
гатар кечди деjесән.
Бир заһы булуд
силкәләди телефон хәтләрини.
Jүз саниjәлик сүкүтүн арасына
сығды бир инсан өмрү.

- Ало! Ало!!!
- А-та! А-та!

ALO, MƏN SƏNİ GÖRÜRƏM

Yuxapı mərtəbədən gələn mahnı
ürəyimi göynədən vaxtda
əllərərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan, divarlardan
kədərli üzlər,
dilxor maskalar asılır
səni düşündükçə, qızım!

Hər oxunan nəğmə
bir doğma anı yada salar,
hər tanış səs bir doğma üzü
canlandırır gözlərimizdə...

Telefon zəngi.

- Alo, Bakıyla danışın.
- Al-lo! Qızım, sənsənmi?!
- ...
- Al-lo!

...2400 kilometrlik

həsrətin içindən
qatar keçdi deyəsən.
Bir zahi bulud
silkələdi telefon xətlərini.
Yüz sanijəlik sükütün arasına
sığdı bir insan ömrü.

- Alo! Alo!!!
- A-ta! A-ta!

...Үзүн жадымдан чыхыр,
Илғым ахыр далға-далға
жаддашымын дөрд олмуш көзүндән.
Жуху да жаланмыш, фотошәкіл дә жалан...
— Ало! Ало!
— Ата, мәни ешидирсөн?
— Ал-ло, мән сөни көрүрәм, гызым...

көлемдерін үздөр...
даңдар маскалып төзіп төзіп
санын дарындырып...
төзүп төзүп...

1985

Нар бахыттарын...
Бир дегенде...
Бор таптын...
Пір тапсының...
жетекшілігін...

Телефон көңгір...
— Ало, Бакыт...
— Ало, Олжай...
— Ало...
— Ало!

...2400 кілометр...
Бір кімнен...
Бір жаңы булуда...
Сын...
— Ало! Ало!
— Ало! Ало!

30

...Üzün yadımdan çıxır,
İlgim axır dalğa-dalğa
yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşekil də yalan...
— Alo! Alo!
— Ata, məni eşidirsən?
— Al-lo, mən səni görürəm, qızım...

1985

Айшың төңірігі - ылғалынан тамаша
күкіт діл ағасын...
Айшың аүнінгі... - ылғалынан
багын ағасынан...
Уйыншың сөвдігі...
Айшың ағасынан
оң ағындан...
Сөнгін көзінен...

Дениз жаңынан...
Деніз жаңынан...
Деніз жаңынан...
Деніз жаңынан...
Кедор жаңынан...
Кедор жаңынан...
Кедор жаңынан...

1985

1985

31

ӨЈРӘШМӘК, ӨЈРӘШМӘК...

Дәрди овутмаға дост галмајанда
сүмүjे жатан бир һаваја алышмаг,
алышмаг һөр шеjə!
Улдузсуз кечеләрә алышмаг -
Күнәш бојда үмид докур һөр гаранлығдан.
Алышмаг төнһалыға -
сүкүт дил ачачаг.
Алышмаг айрылыға -
бағры чатлајачаг һәсрәтин...
Үгурсуз севкиjə,
ән ағыр қүнә алышмаг -
ән ағыр талели адам да
севки қөзлөjир.
Дәниz вар ичимиздө -
өзүмүздәn хәбәрсiz
синәмизи дөjәn
далғаларын сәsinә алышмаг...
Кәдәri ғовуб синәdәn
алышмаг гәфил севинчә,
ағачларын көлкесинә,
куләjә, јағыша...
Кәдәr биржоллуг јығышар
инансаг Азадлыға -
севмәk, севмәk Азадлығы,
алышмаг азадлыға.

1984

ÖYRӘШMӘK, ÖYRӘSHMӘK...

Dәrdi ovutmaғa dost qalmayanda
сүмүyе yatan bir havaya alışmaq,
alışmaq hər şeyə!
Ulduzsuz gecələrə alışmaq -
Günəş boyda ümid doğur hər qaranlıqdan.
Alışmaq tənhalığa -
sükut dil açacaq.
Alışmaq ayırlığa -
bağrı çatlayacaq həsrətin...
Uğursuz sevgiyə,
ən ağır günə alışmaq -
ən ağır taleli adam da
sevgi gözləyir.
Dəniz var içimizdə -
özümüzdən xəbərsiz
sinəmizi döyən
dalğaların səsinə alışmaq...
Kədəri qovub sinədən
alışmaq qəfil sevincə,
ağacların kölgəsinə,
küləyə, yağışa...
Kədər biryolluq yığışar
inansaq Azadlığa -
sevmək, sevmək Azadlığı,
alışmaq azadlığa.

1984



Dawn's golden light
illuminates a quiet
valley where a lone
birch stands tall.

Сән бахан күзкүнү
әлимдән салдым жерә.
Жада салыб үзүнү
сөни јердән галдырырам
күзкү гырыгларыны
бир-бир јердән көтүрүб
өз јеринө гојдугча...

1987



Cən baxan güzgüñü
əlimdən saldım yerə.

Yada salıb üzünü
səni yerdən qaldırıram
güzgü qırıqlarını
bir-bir yerdən götürüb
öz yerinə qoyduqca...

1987



Ағұзлұ бир сәһәр
вұрачаг јерә күрәјими —
Әлим жетмир дан јеринә,
әлим жетмир
бир саман, чөпүнә дә!

Дост тә'нәси,
ана килемі,
ата тәнбебі
басмаз чијинләримдән —
Бир тикә һөвсәләм алдадар мәни,
вурар күрәјими јерә.

Мәни нә көzlәjir?
Овчумда рәнки галан чичәкләр,
Һалына јанмадыңым ше'рин ачысы,
Ишығы ѡолума дүшән бөчәкләр
յыхылсам, бүdrесәм
өзүмдән соңра
изими торпагда итиrәчәкләр.

Һәлә ки өзүмәм сәсими ғован
Гаршыдан нә кәлир, нәләrim галыр?!.
Бир хоруз банијла көзүнү ғован
Ағұзлұ, ағұзлұ сәһәр ачылыр...



Озен суындаған көзүнүң аны

Ağüzlü bir səhər
vuracaq yerə kürəyimi —
Əlim yetmir dan yerinə,
əlim yetmir
bir saman çöpünə də!

Dost tə'nəsi,
ana gileyi,
ata tənbehi
basmaz čiýinlərimdən —
Bir tikə hövsələm aldadar məni,
vurar kürəyimi yerə.

Məni nə gözləyir?
Ovcumda rəngi qalan çıçəklər,
Halına yanmadığım şe'rini acısı,
Işığı yoluma düşən böcəklər
yıxılsam, büdrəsəm
özümdən sonra
izimi torpaqda itirəcəklər.

Hələ ki özüməm səsimi qovan
Qarşidan nə gəlir, nələrim qalır?!.
Bir xoruz baniyla gözünü ovan
Ağüzlü, ağızlu səhər açılır...

УЗУН АЈРЫЛЫГДАН СОНРА

Узун ајрылыгдан сонра
дөнендә Вәтәнә
кими гучагласам биринчи,
гарышма чыханларын ھеч бири инчимәз.

Бир дост јазмышды мәнен:
“Сән ғәрибсән,
биз — јол көзләјән”.
Мәни гарышлајанларын
ھеч бири инчимәз, анам,
Сәни гучагласам һамыдан әввәл.

Узун ајрылыгдан сонра
јенидән севмәк —
јенидән доғулмаг кими көлир инсана,
Изң вер оғлұна јенидән доғулмаға,
ач гојнуну, ана!
Гол-бојун қөрдүкчә бизи
достлар да башлајар
бир-бирини гучагламаға.

1986

UZUN AYRILIQDAN SONRA

Uzun ayrılıqdan sonra
dönəndə Vətənə
kimi qucaqlasam birinci,
qarşıma çıxanların heç biri inciməz.

Bir dost yazmışdı mənə:
“Sən qəribşən,
biz — yol gözləyən”.

Məni qarşılıyanların
Heç biri inciməz, anam,
Səni qucaqlasam hamıdan əvvəl.

Uzun ayrılıqdan sonra
yenidən sevmək —
yenidən doğulmaq kimi gəlir insana,
İzñ ver oğluna yenidən doğulmağa,
aç qoynunu, ana!

Qol-boyun gördükçə bizi
dostlar da başlayar
bir-birini qucaqlamağa.

1986

ГАРАНЛЫГ ИЧИНДӘН КЕЧӘН КОР ГОЧА

Күнләрин бир күнү
Ичәришәһөрин
ишиглары сөнмүш дар күчесиндә
кечәнин јеријән колкәси кими
өтән әсрләрдән гајыдырды
гаранлыг ичиндән кечән кор гоча.

Ән жаһын таныш кими
даш-диварла данышырды
гочанын әл ағачы.
Һәр аддым атдыгча
гаранлыг гапы-гапы
ачылырды онун үзүнә.

...Кечәнин тајбатај гапыларындан кечиб
өз гапыма чатынча,
үрәјимдән кечәnlәри
ешидирмиш кими,
әл ағачыны унудуб
гаранлыгда сәсимә соjkәndi гоча...

— Ehejj!!
Гала диварларындан о тајда
дәрдимә јас сахлајан!
Мән нә хајда, сән нә хајда?

QARANLIQ İCİNDƏN KEÇƏN KOR QOCA

Günlərin bir günü
İçerişəhərin
işqları sönmüş dar küçəsində
gecənin yeriyən kölgəsi kimi
ötən əsrlərdən qayıdırı
qaranlıq içindən keçən kor qoca.

Ən yaxın tanış kimi
daş-divarla danışırı
qocanın əl ağacı.
Hər addım atdıqca
qaranlıq qapı-qapı
açılırdı onun üzünə.

...Gecənin taybatay kapılarından keçib
öz qapıma çatinca,
ürəyimdən keçənləri
eşidirmiş kimi,
əl ağacını unudub
qaranlıqda səsimə soykəndi qoca...

— Ehey!!
Qala divarlarından o tayda
dərdimə yas saxlayan!
Mən nə hayda, sən nə hayda?

Көзләринә гара сарғы бағлајан
ача билир гаралығын гатыны!..
Инандым, сән дә инан!
Күнләrin bir күнү
Ичәришәһәрдә гызым мәни сорушса
бу кор көстәрәчәк гапымы...

Күнләrin bir күнү 1987

Инандым
Иң алғашқынан
Кеченин

Он жақшы тәншүүлүк
даң-дивардың араңында
түшүнүштүрүп көрүп
голчынын атачы
таралып таңытаса мұмын
гарантыйтап таңытаса
дернәүлілдердің таңытаса

— Биңдің
Гана жаңарылғанда оларданын
басынан көрүп көрүп
түшүнүштүрүп көрүп
ал атачынын ундууб
таралып таңытаса мұмын

— Еңең! —
Гана жаңарылғанда оларданын
басынан көрүп көрүп
түшүнүштүрүп көрүп
Мен жеңелеп көрүп көрүп

Gözlərinə qara sarğı bağlayan
aşa bilir qaranlığın qatını!..
İnandım, sən də inan!
Günlərin bir günü
İçərişəhərdə qızım məni soruşsa
bu kor göstərəcək qapımı...

1987

V.B.ONOR

Bu dönyadan baş alısun
Çavun vaxtı olsaların
Bir gözündə sevdiyi
Bir gözündə tanrıları
Gid kətülən təmizlətgidi

Dordi var fırıldak
Təqən asa toxak
Sebri var soğan
Cəddən asa doxa
Hər təmən qayıtbırzalı
Xon xalq qılıcısını təmən

Saz kefən ki saz — üz
Çavun — cəfən ki cəfən — üz
Qa təxəngələş — çəmək saz
Kəjərənək dırğınan cəmən
Sarı teñədə — üz — üz — üz

Doyab düşyənin daçandas
Məzədən dələmənin
Düşərsən — məzəmə
Tüyəndən məzəmə
Bir kimse — — — — —
Gid kəmən — — — — —
Görərsən — — — — —
Məzədən — — — — —

Көнгөлүң күнүндең түзөмдөрөнүң сөз
Атаңың күнүндең түзөмдөрөнүң сөз

БИР КИМСӘ ГАЛМАЗ ІАДЫНДА

“Һәр бәјаз телин алтында
Бир ах яри вар, яри вар.”

B.B.ӨНӘР

Бу дүнжадан бач аланын,
Чаван вахты гочаланын,
Бир көзүндә ач оланын
Бир көзүндә тамаһ галыб.

Дәрди вар тохун, ачын да,
Сәбри вар чохун, азын да,
Һәр гәмли өмрүн учунда
Хош үзлү бир сабаһ галыб.

Сазын — саз, кефин ки сазды
Әл галхызыбы сүзмәк азды.
Көjnөkdәn чыхарын сазы
Сары телдә мин аһ галыб.

Дојуб дүнjanын дадындан,
Дүшәрсән шаһлыг атындан,
Бир кимсә галмаз јадында —
Көрәрсән тәк Аллаһ галыб!

BİR KİMSƏ QALMAZ YADINDA

“Hər bəyaz telin altında
Bir ah yeri var, yeri var.”

V.B.ÖNƏR

Bu dünyadan bac alanın,
Cavan vaxtı qocalanın,
Bir gözündə ac olanın
Bir gözündə tamah qalıb.

Dərdi var toxun, acın da,
Səbri var çoxun, azın da,
Hər qəmli ömrün ucunda
Xoş üzlü bir sabah qalıb.

Sazın — saz, kefin ki sazdı
Әl qalxızıb süzmək azdı.
Köynəkdən çıxarın sazi
Sarı teldə min ah qalıb.

Doyub dünyanın dadından,
Düşərsən şahlıq atından,
Bir kimsə qalmaz yadında —
Görərsən tək Allah qalıb!

ӨЛҮМ МАСКАСЫ ӘЛІНДӘ...

Бу кечөнин һавасындан
Өлүм гохусу кәлір.

Чаныма сон нәфәс кими
Өлмәк гохусу кириб...

Севкин олмаса! мәдәлә!

Сенирли бир мәлхәм билib
Сөзү кизләдим һарда?
(Кизләтмәj һеj міjәn yox!)
Өлүм маскасы әліндә
Мұрдәшір вар арада —

Севкин олмаса, өләрә!

1991

Доруб гүлдәннән жаңынан
Дүниоресен сүйләннән
Бар кимде? зерттәннән
Көрәр-жел Айда деп!

ÖLÜM MASKASI ƏLİNDƏ...

Bu gecənin havasından
Ölüm qoxusu gəlir.

Şənimə son nəfəs kimi
Ölmək qoxusu girib...

Sevgin olmasa ölürem!

Sehirli bir məlhəm bilib
Sözü gizlədim harda?
(Gizlətməyə heç nəyən yox!)
Ölüm maskası əlində
Mürdəşir var arada —

Sevgin olmasa, ölürem!

1991

...СОНРАСЫ НӘ ОЛА-ОЛА

Чөлүн думанында азыб галасан
Бир гојун сұрғы отлајан јердә.
Әлини дизинә чырпый баласан
Үрәйин буз кими чатлајан јердә.
Сонрасы... сонрасы нә ола-ола.

Очағын да сөнө... дүшесен дәрдә
Янасан, өз түстүн башындан чыха.
Бычағын сүмүjे дирәнән јердә
Чибиндән пас атмыш бычағын чыха.
Сонрасы... сонрасы нә ола-ола.

Әjnindә гуруя нимдаш көjnөjин
Төnhalыг ичиндә чанын сыхыла.
Көrесен синөндә бир даш көjnөjир
Гәфилдән бир гузу сөнө гысыла...
Сонрасы... сонрасы нә ола-ола:

Гуру чөрәjини бөләсөн јары...
Иллаh да бир јаннан думан, чәn ола.
Гурбанлыг гузусан, гузу гардашым!
Бычагымдан горхма...
Сонрасы... сонрасы нә ола-ола.

...СОНРАСЫ НӘ ОЛА-ОЛА

Çölün dumanında azıb qalasan
Bir qoyun sürüsü otlayan yerdə.
Әlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası... sonrası nə ola-ola.

Ocağın da sönə... düşəsən dördə
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sumüyü dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası... sonrası nə ola-ola.

Öynində quruya nimdaş köynəyin
Tənhaliq içində canın sixila.
Görəsən sinəndə bir daş göynəyir
Qəfildən bir quzu sənə qısla...
Sonrası... sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı...
İllah da bir yannan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma...
Sonrası... sonrası nə ola-ola.

ГАН-ТӘР ИЧИНДӘ

Әгрәбләри итmiş saat kimiyəm,
Ваҳт өлүр, чөкүр ичимдә.
Чин чапмыш at kimiyəm, —
Ган-тәр ичиндәјəм, anam,
ган-тәр ичиндә.

Заман долашыг нәр говғасында
Шејтан-мәләк давасында
Үрәјим əlimdən җедир,
Чырпыныр qollarым gojnумда, —
Кечəм ган-тәр ичиндә, anam,
Күнүм ган-тәр ичиндә.

Бу əlim, bu da lal dilim,
Сөзү xəmir kimi юғуран dilim,
Чадар-чадар, dilim-dilim
Сөз əкиб-бечəрən dilim, —
Сөзүм ган-тәр ичиндә, anam.
Dilim ган-тәр ичиндә,

Алнымын гырыш јериндən
Талејин чапары кечир.
Бу јурдун сүjər јериндən
Бир өлүм qatarы кечир, —
Елим ган-тәр ичиндә, anam,
Обам ган-тәр ичиндә.

QAN-TӘR İCİNDƏ

Әqrəbləri itmiş saat kimiyəm,
Vaxt өлүр, çökür içimdə.
Cin çapmiş at kimiyəm, —
Qan-tər içindəyəm, anam,
qan-tər içində.

Zaman dolaşıq nər qovğasında
Seytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpinır qollarım qoynumda, —
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.

Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim, —
Sözüm qan-tər içində, anam.
Dilim qan-tər içində,

Alnimin qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir, —
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.

Тохдајыб, сәбримдән асылдым,
Бугланыб, рүхумдан асылдым,
Чан һаны, гәбримә гысылдым, —
Сөндүм ган-тәр ичиндә, анам,
Өлдүм ган-тәр ичиндә.

Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qıṣıldım, —
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.

ГАРАНЛЫГДАН О ІАНА

Дүніянын өн жаһын улдузұна
гаранлыглар чатмајыб.
Амма өн сөнүк улдузун да
ишиғы дәлиб кечир гаранлыглары.
Өн узаг улдузун да
ишиғыны овчумузда кизләјирик.
Гаранлыг ичиндә дә
ақылачаг чичәji,
доғулачаг үмиди көзләјирик.

Гаранлыгда көзләрин олса да —
кор кимисән!

Әлләрини өн түнд,
өн ипек гаранлыға сүртә-сүртә,
гара булудлары итәләjә-итәләjә,
үрәйиндә мин чұр арзуну јоза-јоза
үзүнү тутурсан
гаранлыгдан о цана
өн жаһын, өн узаг
гәмли улдуза!

1985

QARANLIQDAN O YANA

Dünyanın өн yaxın ulduzuna
qaranlıqlar çatmayıb.
Amma өn sönük ulduzun da
ışığı dəlib keçir qaranlıqları.
Ön uzaq ulduzun da
ışığını ovcumuzda gizləyirik.
Qaranlıq içində də
açılaçaq çiçəyi,
doğulacaq үmidi gözləyirik.

Qaranlıqda gözlerin olsa da —
kor kimisən!

Әllәrinini өn tünd,
өn ipek qaranlığa sürtә-sürtә,
qara buludları itәlәyә-itәlәyә,
ürəyində min cür arzunu yoza-yoza
üzünü tutursan
qaranlıqdan o yana
өn yaxın, өn uzaq
qəmli ulduza!

1985

ӨМҮРДӘН ФРАГМЕНТЛӘР

Әлескәр Пәнаһоғлұна

Көзләримдәки јағышлар
Һәлә севқидән јағыр.
Һәлә башалтмајыб синәми
ичими титрәдән күләк.
Сәсимиң ағрысы
көчүб ағ вәрәгләрә.
Көрдүйүм јухулар
heç kimin, heç zaman
јухусуна кирмәjәcәk.
Jollar aýrychynda
gәmli mañylarым var
kөnlүmu ovutmaғa,
Daha әlin kәlmәjәcәk,
әlin kәlmәjәcәk
mәni ѡolumdan saxlamaғa.
Bilә-bilә
jollaryн sonundakы
aýrylyғa doғru
qurd үrәji jejәnlәr кедәr,
Mәn өз үrәjimi
jejә-jejә кедирәm.

ӨМҮРДӘН FRAQMENTLӘR

Әləsgər Pənahogluна

Gözlərimdəki yağışlar
Hələ sevgidən yağır.
Hələ boşaltmayıb sinəmi
içimi titrədən külək.
Səsimin ağrısı
köçüb ağ vərəqlərə.
Gördüyüm yuxular
heç kimin, heç zaman
yuxusuna girməyəcək.
Yollar ayrıcında
qəmli mahmilarım var
könlümü ovutmağa,
Daha əlin gəlməyəcək,
əlin gəlməyəcək
məni yolumdan saxlamağa.
Bilə-bilə
yolların sonundakı
ayrlığa doğru
qurd ürəyi yeyənlər gedər,
Mən öz ürəyimi
yeyə-yeyə gedirəm.

АД ҚҮНҮ КЕЧИРМИР hӘBSXANALAR

Бир гәдәһ зәһәр,
боју узуну ипәк кәндир
кәтирдиләр шаирә ад қүнүндә.
Сәсләр кәлди гулағына:

— Ичәк сөнин сағлығына!

Ичмәди!...

— Ипәк кәндир өлчүлүбдүр боjnuna,
Кечмәди...

Пычылдалы өз-өзүнә
өз ганыны ичән шаир,
“Азадлыг” сөзүндән асылан шаир:
— Ад қүнү кеçirmir hәbsxanalар!

...Гисмәт етмә кафирә дә
камерада, дар отагда
дөнә saat kәfkirinә;
Нечә километр јол кәлди шаир,
Јол узаныр, јол узаныр
Азадлығын ад қүнүнә
бурулғанлар ичиндән...

Сәсин кәлсин, Xәlil Rza,
Сәсин кәлсин,
Ад қүнү кеçirmir hәbsxanalар!...

AD GÜNÜ KEÇİRMİR hӘBSXANALAR

Bir qədəh zəhər,
boyu uzunu ipək kəndir
gətirdilər şairə ad günündə.

Səslər gəldi qulağına:

— İçək sənin sağlığına!

İçmədi!...

— İpək kəndir ölçülübdür boynuna,
Keçmədi...

Pıçıldadı öz-özünə

öz qanımı içən şair,

“Azadlıq” sözündən asılan şair:

— Ad günü keçirmir həbsxanalar!

...Qismət etmə kafirə də

kamerada, dar otaqda

dönə saat kəfkirinə;

Neçə kilometr yol gəldi şair,

Yol uzanır, yol uzanır

Azadlığın ad gününə

burulğanlar içindən...

Səsin gəlsin, Xəlil Rza,

Səsin gəlsin,

Ad günü keçirmir həbsxanalar!...

ТҮТҮНӘ ӨЈРӘШӘН ТӘКИ

Бу Вәтән түтүн кимиди, —

Тұстұсуну چекәсән синәнә.

Бу Вәтән гәм дастаныды, —

Ағыр-ағыр چекәпек синәнә.

Бу мәмләкәт дәрд жығнағы,

ачылмајан гәм жұмағы...

Көзләрин ган чәкиб, Вәтән!

Жаваш-жаваш өјрәт мәнә

ган жұмағы!..

Әлләрим үзүмү тутуб,

аягларым сәндән кедир,

Үрәк гојмур кедәм, Вәтән!

Түтүнә өјрәшән тәки

бу да бир вәрдишди, Вәтән.

Мән сәни севә билмәдим,

Сәнә өјрәшдим, Вәтән!

1997

ТҮТҮНӘ ÖҮРӘШӘН ТӘКИ

Bu Vәtәn tütün kimiidi, —

Tüstüsünü çekesən sinənə.

Bu Vәtәn qəm dastanıdı, —

Ağır-ağır çökəcək sinənə.

Bu məmləkət dərd yığnağı,

açılmayan qəm yumağı...

Gözlərin qan çekib, Vәtən!

Yavaş-yavaş öyrət mənə

qan yumağı!..

Əllərim üzümü tutub,

ayaqlarım səndən gedir,

Ürək qoymur gedəm, Vәtən!

Tütünə öyrəşən təki

bu da bir vərdișdi, Vәtən.

Mən səni sevə bilmədim,

Sənə öyrəşdim, Vәtən!

1997

Сөзсөз көзин. Қазылбай X. 2000-жыл
Сөзсөз көзин.
Ал жыныз жаңынан көзинең көзинең

60

60

61

AFЫ

Дәли чајларын ахары
суларын сәсіндән бәлли.
Мән кечдим,
Сән кечөнмәдин
Торпағым heeej!

Сирри кор гују дибиндә,
Дәрди үзүндән бәлли.
Дәлиси ағыллы кими,
ағыллысы дәли кими
Милләтим heeej!

Тапдағ алтда көзу галан
очаг күлүндән бәлли.
Горхағы гачмағындан,
Икиди өлүмүндән бәлли
Мәмләкәтим heeej!

Журду талаң оланым
Инди һәсрәтлә гол-бојун.
Улајым гурдтәк, улајым
Милләтим heeej!
Мәмләкәтим heeej!

1993

*Озан Араз Елсәс мәнни бәстәләјиб.

AĞI

Dәli çayların axarı
suların səsindən bəlli.
Mən keçdim,
Sən keçənmədin
Torpağım heeej!

Sirri kor quyu dibində,
Dərdi üzündən bəlli.
Dəliyi ağıllı kimi,
ağıllısı dəli kimi
Millətətim heeej!

Tapdaq altda közü qalan
ocaq külündən bəlli.
Qorxağı qaçmağından,
İgidi ölümündən bəlli
Məmləkətim heeej!

Yurdu talan olanım
İndi həsrətlə qol-boyun.
Ulayım qurdık, ulayım
Millətətim heeej!
Məmləkətim heeej!

1993

*Ozan Araz Elsəs mahnı bəstələyib.

ПОООЕМА

Очағы сөндүрүлүб
күлү қојә соврулан,
голлары узалы Вәтән!
Сәни басдырмага тәләсирләр, —
дириләчөйини билә-билә...

1993

Сырсаңынан түркмән
Дордай иштеп оңайсаныңда
Долысы айттылым жөнөгүлө
Жаңынаса көзін түркмән
Мактаптарынан түркмән

Түркмәндер үздөнгөлөлөрдөң
Отаң күйүндө пәннелөрдөң
Горжатының арасынан
Иккисінен фарзанадылар
Москвадаңынан түркмән

Дүркүн түркмәндердөң иштеги
Нынайы оңай болғаныңда
Уағызыдан да түркмәндер
Мактаптарынан түркмән
Мактаптарынан түркмән

1993

"Дүйнө Атасы" мемлекеттік музей-база

РОООЕМА

Ocağı söndürülüb
külüгү гөүө соңтулан,
qolları uzalı Vәtən!
Sәni basdırmağa tәlәsirlər, —
diriləcəyini bilə-bilə...

1993

Vay o günden — иштүк о рә
fikrin әртүрлөрдөң нафыз инәнүү
ауаqlarын арасынан даңыздаңыз
Үңгүрларынан даңыздаңыз

Адабияттынан даңыздаңыз
Таңбыларынан даңыздаңыз
Үйнүүсүнен даңыздаңыз
Сөзүүчүнен даңыздаңыз
Vәtən torpağına — ватанынан даңыздаңыз
даңыздаңыз

Түркмән түркмәндердөң мактаптары
Аратасы түркмәндердөң заманы
Уағызыдан да түркмәндер
Мактаптарынан түркмән
Мактаптарынан түркмән

Түркмән түркмәндердөң мактаптары
башталып жатып, берген дүйнө көзө
бөлгөннөң түркмәндердөң мактаптары

ЈЕРИМИЗДӘ САЙДЫҒЫМЫЗ АДДЫМЛАР

Дәрд оду јол қөрүнә
дабанларыны јерө дөјмәјиб
көзлөрини дөјәсән.

Вај о күндән
фикрин апаран јерләрә
ајагларын апарма —
Јериндә саясан аддымларыны.

Аддымларыны јериндә саја-саја
Үмидләрини јолларда гојан огулларын
Севкисинә әл вермәдикчә
Вәтән торпагына
гуршагына гәдәр
икидләр батыр.

Икидим hej!.. Икидләрим!
Апармаз бизи сабаһа
јеримиздә сајдығымыз аддымлар.
Ағзына даш басыб сусар адамлар —
Бахарсан, дәzmәzsәn даһа
безәрсән бир јердә тәпик дөјмәкдән.
Јола чыхардarsan аддымларыны,
баш алыб кедәрсән
бир топа улдузун чичәк әтринә.

YERİMİZDƏ SAYDIĞIMIZ ADDİMLAR

Dәrd odu yol görünә
дабанларыни yerә дöymeyib
gözlərini döyəsən.

Vay o gündən
fikrin aparan yerlərə
ayaqların aparmaya —
Yerində sayasan addımlarını.

Addımlarını yerində saya-saya
Ümidlərini yollarda qoyan oğulların
Sevgisinə әl vermədikcə
Vətən torpağına
qurşağına qədər
igidlər batır.

İgidim hey!.. İgidlərim!
Aparmaz bizi sabaha
yerimizdə saydığımız addımlar.
Ağzına daş basıb susar adamlar —
Baxarsan, dözməzsən daha
bezərsən bir yerdə təpik döyməkdən.
Yola çıxardarsan addımlarını,
baş alıb gedərsən
bir topa ulduzun çicək ətrinə.

Огул истәр
ајаглары апармаса
 өлләри јеријә —
Әлләри апапар ону
тилсими гырылан арзуларына...

1984

Oğul istər
ayaqları aparmasa
əlləri yeriyə —

Əlləri aparar onu
tilsimi qırılan arzularına...

АДДЫМ АТАР-АТМАЗ

Сәрһәди ачдылар —
Аразы кечмәдим.
Вәтәнә гонаг қетмәzlər!
Вәтәнә чатыб, галарлар, —
Көрдүм ки кетсөм, галачам!

Сәрһәдә аддым атар-атмаз
Өз-өзүмү тапдајыб кечдим;
Галдым өз аягларым алтында,
сәрһәди кечә билмәдим.

Көр бизи нә күнә гојублар, Аллан!

Бир дәфә јох, јұз мин кәрә
Танры кечиб құнаһымдан...
Һамы о тајдан бу таја
Кеңди беләдән-беләjә, —
Үзү Әслијә мән Кәрәм
жандым сәрһәд гырағында.

Көр бизи нә күнә гојублар, Аллан!

Чырпылыр, ганадым чырпылыр
Заманын галысы үзүнә...
Үз-көзүм, алнын чапылыр
Бахдыгча танрынын көзүнә,
Бахдым... дондум сәрһәд гырағында.

Көр бизи нә күнә гојублар, Аллан!

24 очаг, 1990.

ADDIM ATAR-ATMAZ

Сәрһәди аçdilar —
Arazi keçmədim.
Vətənə qonaq getməzlər!
Vətənə çatib, qalarlar, —
Gördüm ki getsəm, qalacam!

Sərhədə addim atar-atmaz
Öz-özümü tapdayıb keçdim;
Qaldım öz ayaqlarım altında,
sərhədi keçə bilmədim.

Gör bizi nə günə qoyublar, Allah!

Bir dəfə yox, yüz min kərə
Tanrı keçib günahımdan...
Hamı o taydan bu taya
Keçdi belədən-beləyə, —
Üzü Əsliliyə mən Kərəm
yandım sərhəd qırığında.

Gör bizi nə günə qoyublar, Allah!

Çırılır, qanadım çırılır
Zamanın qapısı üzünə...
Üz-gözüm, alnın çapılır
Baxdıqça tanrıının gözünə,
Baxdım... dondum sərhəd qırığında.

Gör bizi nə günə qoyublar, Allah!

ДЕВРИЛӘН ҺӘР ДИВ ҺЕЙКӘЛ

Учурулан һәр һејкәл
оз барагыјла јыхылыр јерә.
Өзләри галдырығы
бајраглара бүкүрләр
јыхылан һејкәлләри.

...Вахт олур,
Кәләјин зору күч кәлір,
Һағга көз ағардыр фәләк.
Ja да әләкдән кечир вахт —
Үзә чыхыр
сөзү кәләк, өзү кәләк
мәләк донлу ифритәләр...

Деврилән һәр див һејкәлин
чаны говлуглар ичиндә —
архивләрин гырхынчы отагында.
Див һејкәл јыхылан вахты
гырхынчы отагдан чыхыр
дилиндән асылан Вәтән,
Сачындан дусдаг халғын
тилсимә дүшән бахты...
Сонра һағта кәләнләр
кәфәнә бүкән тәки
ендирилән барага бүкүрләр
деврилән һәр див һејкәли.

1991

DEVRİLƏN HƏR DİV HƏYKƏL

Uçurulan hər heykəl
öz bayrağıyla yىxılır yerə.
Özləri qaldırıldığı
bayraqlara bükürlər
yىxılan heykəlləri.

...Vaxt olur,
Kələyin zoru güc gəlir,
Haqqa göz ağardır fələk.
Ya da ələkdən keçir vaxt —
Üzə çıxır
sözü kələk, özü kələk
mələk donlu ifritələr...

Devrilən hər div heykəlin
canı qovluqlar içində —
arxivlərin qırxinci otağında.
Div heykəl yىxilan vaxtı
qırxinci otaqdan çıxır
dilindən asılan Vətən,
Saçından dusdaq xalqın
tilsimə düşən baxtı...
Sonra haqqa gələnlər
kəfənə bükən təki
endirilən bayraqa bükürlər
devrilən hər div heykəli.

1991



Бир үзү вар чөрөйн —
архасы тәндирдә галыр.

Бир үзү вар торпағын —
Һа шумла, чевир үстүнә
архасыны көрмәzsən;
Торпағын бир үзү вар
Күрөйини көрмәzsən!

Чөрөйини јемәzsən жаланын
Жаланын мин үзү вар.
Мән сөзү үзә шах дедим
Сөзүмүн бир үзү вар —
Әлисәмидин бир үзү вар.



Bir üzü var çöröyin —
arxası təndirdə qalır.

Bir üzü var torpağın —
Ha şumla, çevir üstünə
arxasını görməzsən;
Torpağın bir üzü var
kürəyini görməzsən!

Çöröyini yeməzsən yalanın
Yalanın min üzü var.
Mən sözü üzə şax dedim
Sözümün bir üzü var —
Әlisəmidin bir üzü var.

...ЕЛӘЧӘ

Һәр милләтин гара құнұ вар, —
гара бајрағы да еләчә.

Киминин горумага торпагы вар, —
јар-јарағы да еләчә...

Гара құнұн ағ құнұ варса
Гара бајрағын гара јелләрә, —
әлиндәки жајлығын да еләчә...

Бу шәр вахты дәрд қөләндә
Мәрд галса намәрд әлиндә,
Журд галса дүшмән әлиндә, —
галмағын да еләчә,
өлмәйн дә еләчә...

12.10.93.**...ЕЛӘСӘ**

Hər millötin qara günü var, —
qara bayraqı da eləcə.

Kiminin qorumağa torpağı var, —
yar-yarağı da eləcə...

Qara günün ağ günü varsa
Qara bayrağın qara yellərə, —
əlindəki yaylığın da eləcə...

Bu şər vaxtı dərd gələndə
Mərd qalsa namərd əlində,
Yurd qalsa düşmən əlində, —
qalmağın da eləcə,
ölməyin də eləcə...

12.10.93.

ИШФАЛ

*“Aj Laçın!..” jazyсынын
муаллифи Азэр Гарачәнлијә*

Бу јурдун адамлары јашамагдан,
арылары бал јығмагдан,
чичәкләри рәнк алыб, рәнк вермәкдән
дојмазды, дојмазды...

Бу ѡолларын учунда
өмрүмüz ләчәк-ләчәк
сарапмазды, солмазды...

Инди үзү гибләјә гарыыш едир гарылар...

--Јер ајрылар, јарылар, гарылар, ај гарылар,
Пәтәк-пәтәк саралан,
әтәк-әтәк сатылан арылар, ај арылар,
Сизә ким ғыјды белә,
јувасындан говулан дидәркин гарышгалар?...

Белә өмүр олмазды, олмазды...

...Инди дағылмыш гарышга јувасыды мәмләкәт...

Ахы бу адамлар јашамагдан,
арылар бал јығмагдан,
чичәкләр рәнк алыб, рәнк вермәкдән
дојмазды, дојмазды...

Бир башыпапаглы галмајан јурда
бу јурд гоча гурда белә галмазды, галмазды...

...Инди дағылмыш гарышга јувасыды мәмләкәт.
...Инди үзү гибләјә гарыыш едир

белибүкүк гарылар...

1999, Рамазан.

İŞĞAL

*“Ay Laçın!..” yazısının
müəllifi Azər Qaracənliyə*

Bu yurdun adamları yaşamaqdan,
arları bal yiğmaqdan,
çiçəkləri rəng alıb, rəng verməkdən
doymazdı, doymazdı...

Bu yolların ucunda
ömrümüz ləçək-ləçək
saralmazdı, solmazdı...

İndi üzü qibləyə qarğış edir qarilar...

--Yer ayrılar, yarılar, qarilar, ay qarilar,
Pətək-pətək saralan,
әtək-әtək satılan arılar, ay arılar,
Sizə kim қыұди belə,
yuvasından qovulan didərgin qarışqalar?...
Belə ömür olmazdı, olmazdı...

...İndi dağılmış qarışqa yuvasıdı məmləkət...

Axı bu adamlar yaşamaqdan,
anlar bal yiğmaqdan,
çiçəklər rəng alıb, rəng verməkdən
doymazdı, doymazdı...

Bir başıpapaqlı qalmayan yurda
bu yurd qoca qurda belə qalmazdı, qalmazdı...

...İndi dağılmış qarışqa yuvasıdı məmləkət.

...İndi üzü qibləyə qarğış edir
belibükük qarilar...

1999, Ramazan.

ЧӘКМӘСИЛӘН, ПРЕЗИДЕНТ ШӘКЛИ ВӘ ЧАКОНДАНЫН ТӘБӘССҮМҮ

Чәкмәсилән ишсиз галанда
Хошладыгы шәкилләри ахтарыб —
тапыб инсан чилдиндә
 hər заманын һөкмүнү,
 hər vaxтын өз шәклини
јапышдырыб дивар бою дүканында,
асыб пәнчәрәсиндән

Чаконданын шәклини.

Тәклик ону боғанда —
севинчини охшајантәк,
кәдәрини говантәк
оз чәкмәсинин тозуну силиб;
Вахт гум кими ахыб кедиб
 бармаглары арасындан...

Дәјмәйиб диварлarda
 сараплан шәкилләрә,
heç нәjә тохунмајыб.
Тәкчә кечмиш президент шәкли јеринә
тәзә президентин шәклини вуруб.
(hər шејә нөvbə var —
Президент олмага да,
чәкмә силдирмәjә дә).

...Бура нөvbəsiz-filansыз
хәз палтолу кишиләр кәлибләр

ÇӘКМӘSİLӘN, PREZİDENT ŞƏKLİ VƏ CAKONDANIN TƏBƏSSÜMÜ

Çəkməsilən işsiz qalanda
Xoşlığı şəkilləri axtarıb —
tapıb insan cildində
 hər zamanın hökmünü,
 hər vaxtin öz şəklini
yapışdırıb divar boyu dükanında,
asıb pəncərəsindən
 Cakondanın şəklini.

Təklilik onu boğanda —
sevincini oxşayantək,
kədərini qovantək
öz çəkməsinin tozunu silib;
Vaxt qum kimi axıb gedib
 barmaqları arasından...

Dəyməyib divarlarda
 saralan şəkillərə,
heç nəyə toxunmayıb.
Təkcə keçmiş prezident şəkli yerinə
təzə presidentin şəklini vurub.
(hər şeyə növbə var —
Prezident olmağa da,
çəkmə sildirməyə də).

...Bura növbəsiz-filansız
xəz paltolu kişiler gəliblər

чәкмә силдирмәјө.
бахыблар аягјалын ушагларын шәклинә.
Гадынлар да чәкмә силдирмәјө
кәлсәјдиләр?

Онлар да бахардылар
бурдакы шәкилләрә:
Диз чөкүб төvbә edәn jəhudi əskərinə.
Өмүрлүк həbs edilmiş
Леонарда Пелтијерə.

Харичи журналдан кәсилmiş
реклама да бахардылар,
Шәкилатты сөзу ингилисчә:
“Countru of missed oportunites”
Тәрчүмәси:
“Имканлары итирилmiş өлкə”.

Бир дә Абидин Дино
умудун шәклини чәкиб, — о да бурда,
бир дә həsrətin шәкли var,
бир дә ölümүн шәкли var,
севинчин шәкли var бурда...
Дивар бою шәкилләрдә

күлүшләри гочалыб
јарычылпаг тызларын.

Дурушлары көhnәlib
манекенчи көzөllәrin.

Һәр шеj өз јериндәdir
чәкмәsilәn дүканында —
Бирчә президентләrin шәкли dәjiшиб,
Амма сирли галыб jenə
Чаконданын тәбәссүмү.

çәkmә sildirməyə.
baxıblar ayaqyalm uşaqların şeklinə.
Qadınlar da çekmә sildirməyə
gəlsəydilər?

Onlар da baxardılar
burdakı şekillərə:
Diz çöküb tövbə edən yəhudü əsgərinə.
Ömürlük həbs edilmiş
Leonarda Peltiyerə.

Xarici jurnaldan kəsilmis
reklama da baxardilar,
Şəkilaltı sözü ingiliscə:
“Countru of missed orportunites”
Tərcüməsi:
“İmkanları itirilmiş ölkə”.

Bir də Abidin Dino
umudun şeklini çəkib, — o da burda,
bir də həsrətin şekli var,
bir də ölümün şekli var,
sevincin şekli var burda...

Divar boyu şekillərdə
gülüşləri qocalıb
yarıcıarpaq qızların.

Duruşları köhnəlib
manekençi gözəllərin.

Hər şey öz yerindədir
çəkməsilən dükanında —
Bircə prezidentlərin şekli dəyiшиб,
Amma sirlili qalıb yenə

Cakondanın təbəssümü.

ДИЛӘНЧИ ШӘНӘР

Бұтүн диләнчиләри таныјырам шәһәрдә...
Сән ки диләнчи дејілсән, аnam-бачым!
Сәни бу күнә салан вар!

Утана-утана өл ачмысан
Көзләрін јашарыб сөнин.
Ушаг кими дил ачмысан
Әлләрін гысылыб сөнин.

Бәхтина јолчулуг дүшән аnam-бачым,
Үзүнү кизләтмә елә.
Чибимдә сонунчу гәпијим галыб,
Аглаја-ағлаја верирәм сәнә, —
Сән аллаh, өзуңу ағлатма белә.

Дәрддән хәбәрсizләр кефдә-дамагда...
Јанындан машынла шүтүjүб кечир.
Jaјын бүркүсүндә, чырначырында
Һалына јананлар үшүjүб кечир.

Әл ачмаға галыб сәнин әлачыны
Бојнуну бүкмүсән јолумун үстә.
Мән сәндән касыбам, аj аnam-бачым,
Өзүм чан верирәм голумун үстә.

Бұтүн кәнд диләнчи,
шәһәр диләнчи...

DİLӘNCİ ŞEHİR

Bütün dilənçiləri tanıyıram şəhərdə...
Sən ki dilənçi deyilsən, anam-bacım!
Səni bu günə salan var!

Utana-utana əl açmışan
Gözlərin yaşarıb sənin.
Uşaq kimi dil açmışan
Əllərin qısılıb sənin.

Bəxtinə yolçuluq düşən anam-bacım,
Üzünü gizlətmə elə.
Cibimdə sonuncu qəpiyim qalıb,
Ağlaya-ağlaya verirəm sənə, —
Sən allah, özünü ağlatma belə.

Dərddən xəbərsizlər kefdə-damaqda...
Yanından maşınla şütyüb keçir.
Yayın bürküsündə, cırhacırında
Halına yanalar üzüyüb keçir.

Əl açmağa qalıb sənin əlacın
Boynunu bükmüsən yolumun üstə.
Mən səndən kasıbam, ay anam-bacım,
Özüm can verirəm qolumun üstə.

Bütün kənd dilənçi,
şəhər dilənçi...

Нәзир гутусуду назир ғапысы.
Үzlөрдә, көzlөрдә нә həja, абыр
Нә аллаh горхусу,
бәндә горхусу.

Диләнир күчәләр башдан-аяға
Азан сәсијлә дә диләнир шәhәр.
Jaғыш өвөзинә қојдән пул јара
јығыла күчәдән бу диләнчиләр.

Бурадан haraja баш алыб гачым?
Диләнчи әкилиб hәр гарышына.
Бир құн мән өзүм дә әлеми ачыб
Танрым, чыхачагам
Бахтияр сәнин гарышына.

1994

Узун қыздар таңыңор изинде обмын
Нибоды-жонса майның түштің айда
Айда жаңылар түштің айда ноз
Сен алтын, енгиз жаңылар боз.

Дендиң күндеринде күндеринде
Жаңылар жаңылар күндеринде
Jaңылар түркесеңдер күндеринде
Баңылар түркесеңдер күндеринде.

Он ажыраңындағы ажыраңында
Дендиң күндеринде күндеринде
Мен күндеринде күндеринде
Сен түркесеңдер күндеринде.

Жонсаң басында
Баңылар түркесеңдер
төмөр жаңылар.

Nəzir qutusudu nazir qapısı.
Üzlөrдә, gözlөrдә нә həja, abır
Nә allah qorxusu,
bәндә qorxusu.

Dilənir küçələr başdan-ayağa
Azan səsiylə dә dilənir şəhər.
Yaғış өвөзинə göydən pul yağı
yığıla küçədən bu dilənçilər.

Buradan haraya baş alıb qaçım?
Dilənçi əkilib hər qarışına.
Bir gün mən özüm dә əlimi açıb
Tanrı, çıxacağam
sənin qarşına.

1994

At kını yetişti, qazın qızıqı tı
Çapı, derinlər e-təmər, atlınlar, qızıqı
Harca gedə qazın qızıqı, kənə qızıqı
Bir gün çörük tarı, qapı pat, qızın tı
...qızıqı, qızıqı, qızıqı...

Məmən, qızın qızıqı, qızın qızıqı
Xəzən yox qızın qızıqı, qızın qızıqı
Faydalı, qızın qızıqı, qızın qızıqı
Bu yəzəl, yəzəl, qızın qızıqı, qızın qızıqı

КӨНӨ ДӘЈИРМАНЫН ІЧІНДЕ ГҮЛ БАЗАРЫ

Чиңек юх, адам сатырлар,

Күл башына күл базары!

Адам ўйдүр көнө дәјирман,

Јанында да Гул базары.

Көнө дәјирманын јаны — Гул базары...

Ишсизләрин сон мәзары,

Чөрөк ағачы, пул азары,

Дәрдә дәрман көнө дәјирман, —

Бир јанында адам јејөн Гул базары!

Сәнин күләјин дә, кәләјин дә чох,

Јенә баш кәсирсөн мәним башкәндим!

Сән јел дәјирманы, әләјин дә чох,

Апар чаңымы је, даһа түкәндим.

Түкәнди, голумда күчүм түкәнди,

Мән чөрөк ағачы, сән гул базары.

Сәндән адам ијиси кәлир,

Jaғлы бадам ијиси кәлир,

Адам-мадам чичәкләјир

Көнө дәјирманын јаны — Гул базары!

Арпа јејөн көнө дәјирман

Jejiб-ичир јад пулұна,

Дон тиклирип өзкәсінә

Беш улдузлу Һотел олур, —

Бир јанында ган сорур Гул базары!.

1999

KÖHNƏ DƏYİRMANIN YANI- QUL BAZARI

Çiçək yox, adam satırlar,

Kül başına gül bazarı!

Adam üyündür köhnə dəyirman,

Yanında da Qul bazarı.

Köhnə dəyirmanın yanı — Qul bazarı...

İssizlərin son məzarı,

Çörək ağacı, pul azarı,

Dərdə dərman köhnə dəyirman, —

Bir yanında adam yeyən Qul bazarı!

Sənin küləyin də, kələyin də çox,

Yenə baş kəsirsən mənim başkəndim!

Sən yel dəyirmanı, ələyin də çox,

Apar canımı ye, daha tükəndim.

Tükəndi, qolumda gücüm tükəndi,

Mən çörək ağacı, sən qul bazarı.

Səndən adam iyisi gəlir,

Yağlı badam iyisi gəlir,

Adam-madam çıçəkləyir

Köhnə dəyirmanın yanı — Qul bazarı!

Arpa yeyən köhnə dəyirman

Yeyib-içir yad puluna,

Don tikdirir özgəsinə

Beş ulduzlu Hotel olur, —

Bir yanında qan sorur Qul bazarı!..

1999

ЧЫНДЫР ПАЛТАРЫНДАН ЧИН ҚҮРКӨН УШАГ

Дүшүб јол ағзына, јол гырағына
вағзалларда кечәләјир,
күчәләрдә машын јуур
ведрәси өзүндән бөјүк
чындыр палтарындан чин һүркән ушаг.

Нәр кечә бир күнчә гысылан ушаг,
чындыр палтарындан чин һүркән ушаг
сабунлу әлиjlә көзүнү овур,
диксинир јухуда,
Елә hej данышыр өзү-өзүjlә:
-- Бу гышы да чыхсам, -- дејир,
бир аз пул յығышам, -- дејир,
бир құллұ қөjnәк алачам,
бир золаглы шалвар,
бир гара еjnәк,
кедәчәм Фәvvарәләр мейданына
адамлара тамаша етмәj...
...

1999

CINDIR PAL TARINDAN CİN HYRKƏN UŞAQ

Düşüb yol ağzına, yol qıraqına
vağzellarda gecələyir,
küçələrdə maşın yuyur
vedrəsi özündən böyük
cindir paltarından cin hürkən uşaq.

Hər gecə bir künçə qıslan uşaq,
cındır paltarından cin hürkən uşaq
sabunlu əliylə gözünü ovur,
diksir yuxuda,

Elə hey danışır özü-özüylə:

-- Bu qışı da çıxsam, -- deyir,
bir az pul yiğmişsam, -- deyir,
bir güllü köynək alacam,
bir zolaqlı şalvar,
bir qara eynək,
gedəcəm Fəvvarelər meydanına
adamlara tamaşa etməyə...

1999

АНТИ-ФӘХРИ ХИЈАБАН

Биздән соңра
гәбримиз јанашы газыла биләр,
узаг да дүшә биләрик бир-бirimizdәn.
Амма нә фәрги,
Һансымыз чөннәтдә,
Һансымыз чөһәннәмдәјик.

Чәннәтиң гапысындан
ким кирәчәк биринчи —

Сән ja Мән?

Чөһәннәм аловундан
ким кечәчәк биринчи —

Мән ja Сән?

Кечәси, құндызы,
бораны, јағышы вармы ораларын?
Нарахат руһлар
Һараларда кечәләйир көрәсән?..
Амма бир шеј өјан олуб мәнә, өзизим!
Фәхри хијабанда уүјүнларын
чохлары чөннәтә бурахылмајыб...
Чәннәтиң гапысы
Фәхри хијабандан башламыр һәлә...

1999

ANTI-FƏXRİ XİYABAN

Bizdən sonra
qəbrimiz yanaşı qazila bilər,
uzaq da düşə bilərik bir-birimizdən.

Amma nə fərqi,
Hansımız cənnətdə,
Hansımız cəhənnəmdəyik.

Cənnətin qapısından
kim girəcək birinci —

Sən ya Mən?

Cəhənnəm alovundan
kim keçəcək birinci —

Mən ya Sən?

Gecəsi, gündüzü,
boranı, yağışı varmı oraların?

Narahat ruhlar
Haralarda gecələyir görəsən?..
Амма bir şey əyan olub mənə, əzizim!

Fəxri xiyabanda uyuyanların
çoxları cənnətə buraxılmayıb...

Cənnətin qapısı

Fəxri xiyabandan başlamır hələ...

1999

“БИРЛӘР” сиңсүләсүндән

Јашым дишләримин сајыны кечди.

Араз хына гојуб Күрүн сујуна.

Јаддашымда нә десән вар хатырламаға.

Чыхыб кетди... Гајытмады...

Баһар дил узадыр нәлбәкіләрдән.

Сәбримин сап дүзүмүндө ахары.

Бу үзу о бири үзүнә салам вермір ки, вермір.

Шүкүрләр олсун ки, өз јеримдәјем!...

Oqtay Rzaya

Сәнин көз јашына баҳыб, ағладым!..

1990

“BİRLƏR” silsiləsindən

Yaşım dişlərimin sayını keçdi.

Araz xına qoyub Kürün suyuna.

Yaddaşымда нә десән var xatırlamağa.

Çıxıb getdi... Qayıtmadı...

Bahar dil uzadir nəlbəkilərdən.

Səbrimin sap düzümündə axarı.

Bu üzü o biri üzünə salam vermir ki, vermir.

Şükürlər olsun ki, öz yerimdəyəm!...

Sənin göz yaşına baxıb, ağladım!..

Oqtay Rzaya

“Хатирәләр илгымы” силсиләсindәn

СӘН АҒАЧ КИМИДИН...

Zərkərli Ağasəf kişinin əziz xatirəsinə

Салданын Көhnә бәрәағзы мәһәлләсindә
ағачлар адамлардан az јашајыр
Сән ағач кимијдин, Ağasəf дајы,
көлкөнә адамлар јығышарды...

Мәһәлләnin ipə-sapa jatmajan
“сағталы ушаглар”ыны
јығыб-јығышылдырдын --
hərəsinə bir iш tapardын,
Гапын да ачыг оларды үрәјин кими
Үрәjikeniш, күләрүз Ağasəf дајы!

Кими дәрдә дүшдү, кими гәзаја
Кими дәрд чәkmәdi bəni-binadan.
Үрәk ағрысыны Сән duja-duja
Елә күлә-күлә көчдүн дүнјадан...

Köhnә bәrәaғzыnda
aғачлар адамлардан az јашајыр.
Сән ағач кимијдин,
Үрәjikeniш, күләрүз Ağasəf дајы!

Aғач-ағач адамларын ичиндә,
Адам-адам ағачларын јанында
Оғул нәвәn Ağasəfi ojnajan kөrdүm
Фәvvarәlәr бағында.
(Һәмәn күн адамлар да күләрүз көрүндү мәнә)
...Бураларда ағачлар узуномүрлү olur,
Сән dә aғач кимијдин, Ağasəf дајы!

16 ocaq, 2000-чи ил.

“Xatırələr ilgimi” silsiləsindən

SƏN AĞAC KİMİYDİN...

Zərgərli Ağasəf kişinin əziz xatirəsinə

Salyanın Köhnə bәrәağzı mәhəlləsində
ağaclar adamlardan az yaşayır
Sən ağac kimiyydin, Ağasəf dayı,
kölgənə adamlar yığışardı...

Məhəllənin ipə-sapa yatmayan
“saqqalı uşaqlar”ını
yığıb-yığışdırardın --
hərəsinə bir iş tapardın,
Qapın da açıq olardı ürəyin kimi
Үrəyigeniş, gülərüz Ağasəf dayı!

Kimi dərdə düşdü, kimi qəzaya
Kimi dərd çəkmədi bəni-binadan.
Үrək ağrısını Sən duya-duya
Elə gülə-gülə köçdün dünyadan...

Köhnə bәrәağzında
ağaclar adamlardan az yaşayır.
Sən ağac kimiyydin,
Үrəyigeniş, gülərüz Ağasəf dayı!

Ağac-ağac adamların içində,
Adam-adam ağacların yanında
Oğul nəvən Ağasəfi oynayan gördüm
Fəvvarələr bağında.
(Həmən gün adamlar da gülərüz göründü mənə)
...Buralarda ağaclar uzunömürlü olur,
Sən də ağac kimiyydin, Ağasəf dayı!

16 ocaq, 2000-ci il.

ОГЛУМ ГОРГУДА

Сән белә дөгүлмалыјдын,
Азадлыг мејданында
анасының гарында
јумруг галдыран оғлум,
Белә дә олмалыјдын,
бешијинин башында
Азәрбајчан һимнини
лајлај кими ешидib
ајаға галхан оғлум!

Години за време на които са били извършени престъпления
1999

Oğlum QORQUDA

Sən belə doğulmaliydin,
Azadlıq meydanında
anasının qarnında
yumruq qaldıran oğlum.

Belə də olmaliydi
beşiyinin başında
Azərbaycan himnini
laylay kimi eşidib
avağa qalxan oğlum!

ҺӘР ПАЙЫЗ БЕЛӘЧӘ

Сарала-сарала солан јарпаглар
дүшүр үзүгөйлу торпағын үстө,
кирпијин, јанағын, додағын үстө
өмүрү сакитчә баша вуурлар.

Ора бах, чинарын гызыл јарпағы
индичә гопачаг,

Һавада гушларла бир аз учачаг,
сонра јорулараг гоначаг јерә.

Әлвида, ағачлар!
әлвида —
пајызын күләк әлијлә
јашыл јарпагларын итән өмрүнә.

Јарпаглар күвәнмири ағача һеч вахт
күләјә кедәрләр, бада кедәрләр.
Бир фәсил өмрүнү узатмаг үчүн
сәксәнән ағач
верәр јарпаглары құдаза бүтүн.

Ағачын дәрдини јарпаглар чәкир,
чәкирләр — торпага дөнәнә гәдәр.
Һәр пајыз беләчә...
Һәр пајыз јарпаглар көчәндән сонра
“Ағачлар өлүр аягүстә”.

hӘR PAYIZ BELӘCӘ

Sarala-sarala solan yarpaqlar
düşür üzüqoylu torpağın üstə,
kirpiyin, yanağın, dodağın üstə
ömürü sakitcə başa vururlar.

Ora bax, çınarın qızıl yarpağı
indicə qopacaq,

Havada quşlarla bir az uçacaq,
sonra yorularaq qonacaq yerə.

Әlvida, ağaclar!
әlvida —
payızın külək əliylə
yaşıl yarpaqların itən ömrünə.

Yarpaqlar güvənmir ağaca heç vaxt
küləyə gedərlər, bada gedərlər.
Bir fəsil ömrünü uzatmaq üçün
səksənən ağac
verər yarpaqları güdaza bütün.

Ağacın dərdini yarpaqlar çəkir,
çəkirilər — torpağa dönənə qədər.
Hər payız beləcə...
Hər payız yarpaqlar köçəndən sonra
“Ağaclar olur ayaqüstə”.

АЛДАНЫШ

Сары-сары көпөнеклөрдө
Инанмырлар өлдүклөрингө
чишкәндән гопан ләчәклөр;
елә билирлөр азад олублар —
гошулурлар күләклөрө.

Охшајыр көпөнеклөрдө
сары-сары ләчәклөр —
алладыр көпөнеклөри,
арылары, бөчәклөри.

Төкүлән ләчәклөрингө
отлара гарышаны
јувасынын üstә дүшүб
танаңды гарыштанын.

Бөчәклөр евчик гуарды,
арылар бал чәкәрди
бу саралан ләчәкдән.

Инди јашлы гарышига
јуваја чәкир ону
гохум гарышгаларла...

...Инанмырлар өлдүклөрингө
чишкәндән гопан ләчәклөр;
елә билирлөр азад олублар —
гошулурлар күләклөрө.

ALDANIŞ

İnanmırlar öldüklөrinө
çиçөкдөн qopan lәçeklөr;
elә bilirlөr azad olublар —
qoşulurlar külәklөrө.

Oxşayır kөpөneklөrө
sarı-sarı lәçeklөr —
aldadır kөpөneklөri,
arılırları, böcäklөri.

Tökülen lәçeklөrin
otlara qarışanı
yuvasının üstә düşüb
qanadlı qarışqanın.

Böcäklөr evcik qurardı,
arılırlar bal çökärdi
bu saralın һәçekdөn.

İndi yaşılı qarışqa
yuvaya çekir onu
qohum qarışqalarla...

...İnanmırlar öldüklөrinө
çиçөкдөn qopan lәçeklөr;
elә bilirlөr azad olublар —
qoşulurlar külәklөrө.

ДИЛИНДӘ СОНУНЧУ ДУА

достум Рафаэл Ајдыноғлұна

Мәни чох инчитмә, Танрым,
Өзүн көндөрән бәлајам.

Мән шејтана папыш тикән
Сәнин әркөйүн баланам.

Нә Гурана әл басмышам,
Нә дә хач чәкмишәм, Танрым!
Сәнә гулаг асмамышам, —
Сәннән чох чәкмишәм, Танрым!

Дәрдин көјчәйин ѡллајан
Кәрәк бәндәсин дә дуја.
Гојмаја төвбә етмәјә, —
Дилиндә сонунчу дуа.

Мән сәннән күсмүшәм, Танрым!
Үзә дурдum hansi haqla?
Өмрү борч vermisәn, Танрым,
Ал руһуму киров сахла!

1997

DİLİNDE SONUNCU DUA

dostum Rafael Aydinoğluna

Məni çox incitmə, Tanrim,

Özün göndərən bəlayam.

Mən şeytana papiş tikən
Sənin ərköyüն balanam.

Nə Qurana əl basmışam,
Nə də хач çəkmişəm, Tanrim!
Sənə qulaq asmamışam, —
Sənnən çox çəkmişəm, Tanrim!

Dərdin göyçeyin yollayan
Gərək bəndəsin də duya.
Qoymaya tövbə etməyə, —
Dilində sonuncu dua.

Mən sənnən küsmüşəm, Tanrim!
Üzə durdum hansi haqla?
Ömrü borc vermisən, Tanrim,
Al ruhumu girov saxla!

1997

ДҮНДАНЫН ІАЛАН ҚҰНУ

Рәсүл Рзаја

Өлүмүнлө алдатдын бизи
апрелин бириндә — башалдатды құнұ.
Јүйүрдүм өлүмүн ардынча;
Инсан ахыны јол вермәди
чијними верәм

табутунун алтына.
...Өлүмүн утана-утана қәлмишди
Фәхри хијабана.

Чәкинә-чәкинә,
гызара-гызара
кирмишди мәзара.

Амма Сән,
“өзүн алмышдын чијинә табутуну”.
О құн көшклөрдә чичәк галмамышды,
О құн шеһли көз јашларыла
чичәклөмишди табутун да!

Сәндән узаг.
сәндән никаран
өлүмүндән хәбәрсизди Никарын...
Дилим сөзә мөhtac,
әли қәлмирди

өлүмүнә нәғмә гошмага.
“Белә олурмуш демәк”
дүнданын јалан құнұ
адам алдатмаг?!

Өлүм хәбәриjlә
адамы алдатмазлар, уstad!

1981

DÜNYANIN YALAN GÜNÜ

Rəsul Rzaya

Ölümünlө aldatdin bizi
aprelin birindө — başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi
ciyinimi verəm

tabutunun altına.
...Ölümün utana-utana gəlməşdi
Fəxri xiyabana.

Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara.

Amma Sən,
“özün almışdin ciyinə tabutunu”.
O gün köşklərdə çiçək qalmamışdı,
O gün şəhli göz yaşlarıyla
çiçəkləmişdi tabutun da!

Səndən uzaq.
səndən nigaran
ölümündən xəbərsizdi Nigarın...
Dilim sözə möhtac,
əli gəlmirdi

ölümünə nəğmə qoşmağa.
“Belə olurmuş demək”
dünyanın yalan günü
adam aldatmaq?!

Ölüm xəbəriylə
adımı aldatmazlar, ustاد!

1981

ОВГАТ

Кираjәдө галдыгым евин диварында
әгрәбләри донmuş дивар сааты,
јанмајан дәмир соба,
бир дә кечмиш дүнja қөзәлинин
шәкли олан көһнәлмиш тәгвим
бу Новruz бајрамы кечәси
hamысы гәрибә көрүндү мәнә...

Дурум сааты гурум

(Телефонла зәнк едиб
өн јаҳын адамларла
бајрамлашмаг олармы?!)

Көрәсән газ кәлирми собаны гыздырмаға?

(Бу анда
мұнарибәнин узаначаы
нагда фикирләшдім.)

Сәхәр тәзә тәгвим алым

(Амма үч јашлы оғлум
вuruлub тәгвимдәки дүнja қөзәлинә.)

Дивардан гопармаг олачагмы
көhnә тәгвими?..

20.04.94.

OVQAT

Kirayөdө qaldığım evin divarında
əqrəbləri donmuş divar saatı,
yanmayan dəmir soba,
bir də keçmiş dünya gözəlinin
şəkli olan köhnəlmiş təqvim
bu Novruz bayramı gecəsi
hamısı qəribə göründü mənə...

Durum saatı qurum

(Telefonla zeng edib
ən yaxın adamlarla
bayramlaşmaq olarmı?!)

Görəsən qaz gəlirmi sobani qızdırmağa?

(Bu anda
mühəribənin uzanacağı
haçda fikirləşdim.)

Səhər təzə təqvim alım

(Amma üç yaşlı oğlum
vurulub təqvimdəki dünya gözəlinə.)

Divardan qoparmaq olacaqmı
köhnə təqvimi?..

20.04.94.

ТӘНҢАЛЫГ

Отағымын һавасыны дәјиширәм сәһәрләр,
Пәрдәсиз пәнчәрәм
үрәјім кими ачылыр айдынлыға.
Тәнңалығын сигарет гохусу гарышыр
һәјәтдәкі ушагларын сәс-куյұнә;
Ушаглардан хәбәрсиз
гошулур онларын ојунуна,

Ојаныр - јорулур;
ахырда дәчәлләри далашдырыб
отагымын сәссизлијинә гајыдыр
тәнңалығым -
Дост-танышдан ајрылыб
ишдән гајыдан заман
үзүмә ачыр гапымы.

Жалғызлыгдан башлајыр сәссизлик...
...Вә һәр сәһәр
сәнсизлијими
дизләрим кими гучаглајыб отуранда,
сигарет гохулу тәнңалығым
сүкут ичиндән галхыр ајага.
Мәндән габаг
отағымдан чыхан тәнңалығын һәниринә
пәнчәрәнин гоша ганады титрәјир,
Жалғызлыг гона биләр
пәнчәрәм алтындан кечәnlәrin чијниен.

1987

ТӘНҢАЛЫГ

Отағымын һавасыны дәјиширәм сәһәрләр,
Пәрдәсиз пәнчәрәм
үрәјім кими ачылыр айдынлыға.
Тәнңалығын сигарет гохусу гарышыр
һәјәтдәкі ушагларын сәс-куйұнә;
Ушаглардан хәбәрсиз
гошулур онларын ојунуна,

Ојаныр - јорулур;
ахырда дәчәлләри далашдырыб
отагымын сәссизлијинә гајыдыр
тәнңалығым -
Дост-танышдан ајрылыб
ишдән гајыдан заман
үзүмә ачыр гапымы.

Жалғызлыгдан башлајыр сәссизлик...

...Вә һәр сәһәр
сәнсизлијими
дизләрим кими гучаглајыб отуранда,
сигарет гохулу тәнңалығым
сүкут ичиндән галхыр ајага.
Мәндән габаг
отағымдан чыхан тәнңалығын һәниринә
пәнчәрәнин гоша ганады титрәјир,
Жалғызлыг гона биләр
пәнчәрәм алтындан кечәnlәrin чијниен.

1987



Ҳамы ифтар ачыб құнаһ ичиндә
Алғышла һамыны, алғышла, Аллаһ!
Сәнин сағлығына ичмишәм, Аллаһ,
Бағышла сән Аллаһ, бағышла, Аллаһ!

29.01.97.



Hamı iftar açıb günah içində
Alqışla hamını, alqışla, Allah!
Sənin sağlığına içmişəm, Allah,
Bağışla sən Allah, bağışla, Allah!

29.01.97.



Улдузлар сәпилмәз овчумуз;
Эн чох севдијин улдуз да
сөнин дејил!
Бахма, бахма о улдуза
Кечә улдузларла
мисмарланыб соңсузлуға...



Ulduzlar səpilməz ovcumuz;
Ən çox sevdiyin ulduz da
sənin deyil!

Baxma, baxma o ulduza
Gecə ulduzlarla
mismarlanıb sonsuzluğ...

Зәңзең үзүүнүң түркүйдөт
Сандыккендердик түркүйдөт
күйүнүң — чаралык
Оңай мисмарданын — салык

Но үйнэдүүсүмдөтүү үндөтүү
Но сүйүнүүнүн иштүү үндөтүү
Токтотуралының күйүң аяк
Дүйнөнүн күйүң күйүң аяк

Насибулдин останындырымад
Насибдүн останындырымад
Насибдүн останындырымад
Насибдүн останындырымад

Насибулдин останындырымад
түлүү имәнлөөнүн останындырымад
Насибдүн останындырымад
Сүпүн үйнекбайынан үзүүлүп
Адамлардың останындырымад
Адам останындырымад

АДАМ

“Аташ” - дејә ҹағырдығым A. гардашыма

Һәрдән адам қәзирәм
Дејирлөр, евдә јохду.
Еви шәһәрдән көчүб, —
Шәһәр дә бу дүнјадан.

Дәрди узагдан дујуб
өз-өзүндән гачан вар.
Үрәйини тајбатај
гапы кими аchan вар.

Зәһәр дә вар, чам да вар,
Чамда зәһәр верән дә.
“Гү” десән — су верән вар.
“Га” десән — чан верән дә.

Нә бир гуртум су илә
Нә чибинин пулујла, --
Тәкчә көз јашларыјла
даһа варлы адам вар.

Җамыја гисмәт олмур
Җамыдан күчлү олуб.
Җамыдан варлы олуб
Җами кими јашамаг.

Җамыја гисмәт олмур
варлыјла варлы кими,
касыбла касыб кими
ејни јүкү дашымаг.
Адамларын ичиндә
Адам олуб јашамаг.

ADAM

“Аташ” - дејә ҹағырдығым A. гардашыма

Hərdən adam gəzirəm
Deyirlər, evdə yoxdu.
Evi şəhərdən köçüb, —
Şəhər də bu dünyadan.

Dərdi uzaqdan duyub
öz-özündən qaçan var.
Ürəyini taybatay
qapı kimi açan var.

Zəhər də var, cam da var,
Camda zəhər verən də.
“Qu” desən — su verən var.
“Qa” desən — can verən də.

Nə bir qurtum su ilə
Nə cibinin puluyla, --
Təkcə göz yaşlarıyla
daha varlı adam var.

Hamiya qismət olmur
Hamidan güclü olub.
Hamidan varlı olub
Hami kimi yaşamaq.

Hamiya qismət olmur
varlıy varlı kimi,
kasıbla kasıb kimi
eyni yükü daşımaq.
Adamların içində
Adam olub yaşamaq.

БИР АДДЫМ АРХАДА

Аjlы бир кечәдә
бир алдым архада қәлириди
дост билиб јола чыхдыгым,
Гәфил һәнирти сәсинә
ганрылыб қеријә баҳдым.
Бир әли һавада,
көзләри бәрәлө галмышды
бу адамын.
Башымын үстүндә
әлиндәјди
аj — гызыл балта кими.

26.01.98.

BİR ADDIM ARXADA

Aylı bir gecədə
bir addım arxada gəlirdi
dost bilib yola çıxdığım.
Qəfil hənirti səsinə
qanrılib geriyə baxdım.
Bir əli havada,
gözləri bərələ qalmışdı
bu adamın.

Başımın üstündə
əlindəydi
av — qızıl balta kimi.

БИРАДАКХАММЕСЛАДЫ



Ше'rimi дәрч етдиләр
некролог јериндә;
Гәзетин бир күнчүндә дәфн етдиләр мәни
ше'rimлә биркә
јарычылпаq бир көзәлин
ајаглары алтында —
чүмә күнү...

Гара чәрчивәjә салынмады шәклим,
Өлүмүмдәn хәбәр тутан олмады.
Амма hәmәn күn
күчәdә rast кәldијим бир шер дәлиси
hеjrәtli нәzәrlәrlә bахды
әlimdәki гәзетә...

1991

ОЛІМПИАДАЛАРЛАР



Şe'rimi dәrc etdilәr
nekroloq yerindә;
Qәzетин bir küncündә dәfn etdilәr mәni
şе'rimlә birgә
yariçılpaq bir gözelin
ayaqları altında —
cümә günü...
Qara çәrçivәyә salınmadı şәklim,
Ölümümdәn xәbәr tutan olmadı.
Amma hәmәn gün
küçәdә rast gәldiyim bir şer dәliси
Heyrәtli nәzәrlәrlә baxdı
әlimdәki qәzетә...

1991

АДАМЛАР ДӘЈИШИР ҺАВАЛАР КИМИ

Чәкилиб узагдан баҳдым өзүмә,—
Көрдүм көркәмим дәјишиб,
Үст-башым тамам көнәлиб,
Дабаны јеилиб чәкмәләримин...

Танрынын қозунә дик баҳдыгымдан
Хәбәрим олмајыб үзүмә дүшән гырышдан
Јаман инанышам арвад сөзүнә:
“— Даға бәнзәйирсән сән бу дурущда”.

Күзкүдә өзүнә баҳыб қөз вураң
О шух, о күр адам мән дејилмишәм.
Адамлар дәјишир һавалар кими
Илаһи, мән нијә дәјишмәмишәм?!

Дүнjaja пијада кәлиб-кедәнләр
Оду еee... јанымдан атланыб кечир.
Үрәк гыздырдығым, чөрәк кәсдијим
Гәфилдән үстүмдән атданыб кечир.

Мән корам... Сән hara баһырсан, Танрым!
Сәнин дә ојунун јаманнан-јаман.
Һағтын тәрәзиси гурулан вахты
Киминә тахт вердин, киминә палан.

Чәкилиб узагдан өзүмә баҳдым,—

біг да нең гүліб, дүркін-есу ел қад
жеке-жеке жаңа-жаңа...

ADAMLAR DӘYİŞİR hAVALAR KİMİ

Бағыт-бағыттың ғынастасынан ғана
Бағыт-бағыттың ғынастасынан ғана
Чәкilib ұзақдан бaxdim özümə,—
Gördüm görkemim dәyişib,
Üst-başım tamam köhnəlib,
Dabani yeyilib çәkmələrimin...

Tanrıının gözünə dik baxdığımdan
Xəbərим olmayıb üzümә düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
“— Dağa bənzəyirсən sən bu duruşda”.

Güzgündə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dәyişir havalar kimi
İlahi, mən niyə dәyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee... yanımdan atlanıb keçir.
Ürək qızdırıldıgm, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram... Sən hara baxırsan, Tanrıım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Чәкilib ұзақдан özümə baxdim,—

бір дә үзә күлүб,
архамча даш атанлара...
Жол үстө илантек тыврыланлара...

Башымын үстүндә говғалар кими
Бу јағыш адамлар, күләк адамлар —
Бу пајыз оғланлар, бу гыш көзәлләр,
Бу күләк оғланлар, кәләк оғланлар,
Бу пајыз көзәлләр, бу хәзәл гызылар
Дајаныб јолумда говғалар кими, —
Адамлар дәјишир һавалар кими, —
Нијә дәјиshmәдин, Әфәрәин оғлу?!

1997

Көбәрәк түркістандың өміріндең көңіл-күйінде
Олардың жаңынан көрініп, мұндағы әңгемдердің
Адамлар тарихириңдең көңіл-күйіндең көңіл-күйіндең
Издені, мондай әңгемдердің көңіл-күйіндең көңіл-күйіндең

Күнкүн орталықтардың көңіл-күйіндең көңіл-күйіндең
Олардың жаңынан көрініп, мұндағы әңгемдердің
Адамлар тарихириңдең көңіл-күйіндең көңіл-күйіндең
Издені, мондай әңгемдердің көңіл-күйіндең көңіл-күйіндең

Лұнада жаңынан көрініп, мұндағы әңгемдердің
Одь сен... жаңынан көрініп, мұндағы әңгемдердің
Үрек сандырылғанда жаңынан көрініп, мұндағы әңгемдердің
Гөрілген жаңынан көрініп, мұндағы әңгемдердің

Мойнапар... жаңынан көрініп, мұндағы әңгемдердің
Сония даңыттың-пәннелердің жаңынан көрініп, мұндағы әңгемдердің
Натык тирекшіліктердің жаңынан көрініп, мұндағы әңгемдердің
Кынның жаңынан көрініп, мұндағы әңгемдердің

Некесіндегі жаңынан көрініп, мұндағы әңгемдердің

bir də üzə gülüb,
arxamca daş atanlara...
Yol üstə ilantek qıvrıtlanlara...

Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar —
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar
Dayanıb yolumda qovğalar kimi, —
Adamlar dəyişir havalar kimi, —
Niyə dəyişmədin, Cəfərin oğlu?!

1997

Китайда көркемдик, түбәнгилек, сиздік
Болгарияда көркемдик, түбәнгилек, сиздік
Bir az gecikti, tıpkı bir zaman önce ki
bir günçük bir günçük, hizmet, hizmet, hizmet
Bir az gecikti, tıpkı bir zaman önce ki
bir günçük bir günçük, hizmet, hizmet, hizmet

— ярмада көркемдик, мәдени мөртвий...
— әдәрәттән көркемдик, мәдени мөртвий...
— салытада көркемдик, мәдени мөртвий...

(Qazaxstanın 1997-жылдан бергенней) (Uzunkalıq)
“Кілемдің салытада көркемдик, мәдени мөртвий”
гөлгөлү-Фарзанада көркемдик, мәдени мөртвий
Qazaxstanın 1997-жылдан бергенней
жылдарда көркемдик, мәдени мөртвий

— 1997-жылдан бергенней
— 1997-жылдан бергенней

Yukarıda baxanda
görləndi, 1997-жыldan bergennye
keçip qoşa, 1997-жыldan bergennye

ЈЕДДИНЧИ МӘРТӘБӘНИН ШЕ'РИ

Интихар етмәдим сых зәмилөрдә —
яшылыгдан горхдум.

Бој numa кәндир салмадым
яры зирзәмилөрдә — гаранлыгдан горхдум.

Бүтүн ичкіләри зәһәртәк дадым.

Дадым... Вә атдым —

Мәннән “бомж” чыхмады.

Кирајे евимин кифли һавасында
бир құлләм чатмырды сыхам алнайма —
Бир аз құн ишығы горхузду мәни,
бир құн дә көрпәмин гәфил құлұшу...

...Ашағыдан јухары баҳырдым һамыја,—
Инди көjүн једдинчи гатындајам,—
Јухарыдан баҳырам ашағыја.

(Гулливер Өлисәмид, кефин нечәди?)
“Киндер”дән чыхан оյунчаглар кими
көрүнүр сәнә һәjәтдәki машынлар.
Гарышгалар кими гаjnашыр
ора-бура тәlесәn адамлар.

Бу гарышга адамлар
фил јүкү дашиýырлар сәhәr-обашдан.

Јухарыдан баҳанда
корүрсәn hәrә өз иш-күчүндәdi.

YEDDİNÇİ МӘРТӘBӘNİN ŞE'Rİ

İntihar etmədim sих zəmilərdə -
yaşılıqdan qorxdum.

Boynuma kəndir salmadım
yarı zirzəmılərdə — qaranlıqdan qorxdum.

Bütün içkiləri zəhərtək daddim.

Daddim... Və atdım —

Mənnən “bomj” çıxmadi.

Kirayə evimin kifli havasında
bir gülləm çatmırdı sихam alnaima —
Bir az gün işığı qorxuzdu məni,
bir gün də körpəmin qəfil gülüşü...

...Aşağıdan yuxarı baxırdım hamıya,—
İndi göyün yeddinci qatındayam,—
Yuxarıdan baxıram aşağıya.

(Qulliver Өлисәмид, kefin necədi?)
“Kinder”dən çıxan oyuncaqlar kimi
görünür sənə həyətdəki maşınlar.
Qarışqalar kimi qaynaşır
ora-bura tələsən adamlar.

Bu qarışqa adamlar
fil yükü daşıyırlar səhər-obaşdan.

Yuxarıdan baxanda
görürsən hərə öz iş-güçündədi.

Башыны галдырыб көјә бахан јох,
Бир аз јухарыда мәни көрән јох!
Мәним пәнчәрәмдә јанан ишығы
көјдә улдуз билиб даһа hypən јох!

Бир аз јухарыда,
бир аз јухарыда
Сәнә чох јахынам инди, Илаһи!
Горхурам јыхылам, башым фырлан
Индичә өзүмү атачам јерә.
Шејтан әл еjlәjir,
көр нечә алдадыр мәни ашағыдан.
...Нә јаҳшы оғлум сәсләjir:
— Aj ата, киминлә данышырсан сә
О кимди чағыран сәни ашағыда?!

09.04.98.

Əl iş amid KÜR *QAN-TƏR İÇİNDƏ*

Başını qaldırıb göyə baxan yox,
Bir az yuxarıda məni görən yox!
Mənim pəncərəmdə yanın işığı
göydə ulduz bilib daha hürən yox!

Bir az yuxarıda,
bir az yuxarıda
Sənə çox yaxınam indi, İlahi!
Qorxuram yıxılam, başım fırla
İndicə özümü atacam yerə.
Şeytan əl eyləyir,
gör necə aldadır məni aşağıda
...Nə yaxşı oğlum səsləyir:
— Ay ata, kiminlə danışırsan
O kimdi çağırın səni aşağıda

09.04.98.

КЕЧӘЛӘР СӘН ЈАТАНДАН СОНРА

Өмүр-күн јолдашыма

Кечәләр сән јатандан сонра
өпүрәм алнындан,
кечирәм јан отаға —
бир ағ вараға јолдаш олмаға.

Үрәјим атланыр варагын үстә
Сәнә хәјанәтим — јухусуз кечәм.
Валлаһ хәјалымда доланыр гәсдән
әл үздүйүм севки...
Инди бах, инди бах,
унудуб өзүмү чыхыб кедәчәм.

Кечәләр сән јатандан сонра
көрүшүрәм үрәјимлә.
Үрәјимдә сөз көјәрир,
Сөз көзәрир үрәјимдә.

Кечәләри јатмадыгым құнләр артыр —
сөзләрим бир јандан.
Һансы мисрам ојаг дејилсә,
јатыр мәним өвәзимә.

Үстү ачыг јатыр нараһат сөзләр.
Сәксәниб аյылсан,
үстүнү өртәрсән мисраларымын...

Кечәләр сән јатандан сонра
өпүрәм алнындан,
Кечирәм јан отаға —
бир ағ вараға јолдаш олмаға.

GECƏLƏR SƏN YATANDAN SONRA

Өмүр-күн јолдашыма

Кечәләр сән јатандан сонра
өпүрәм алнындан,
кечирәм јан отаға —
бир ағ вараға јолдаш олмаға.

Үрәјим атланыр варагын үстә
Сәнә хәјанәтим — јухусуз кечәм.
Валлаһ хәјалымда доланыр гәсдән
әл үздүйүм севки...
Инди бах, инди бах,
унудуб өзүмү чыхыб кедәчәм.

Кечәләр сән јатандан сонра
көрүшүрәм үрәјимлә.
Үрәјимдә сөз көјәрир,
Сөз көзәрир үрәјимдә.

Кечәләри јатмадыгым құнләр артыр —
сөзләрим бир јандан.

Һансы мисрам ојаг дејилсә,
јатыр мәним өвәзимә.

Үстү ачыг јатыр нараһат сөзләр.
Сәксәниб айылсан,
үстүнү өртәрсән мисраларымын...

Кечәләр сән јатандан сонра
өпүрәм алнындан,
Кечирәм јан отаға —
бир ағ вараға јолдаш олмаға.

СЕВГІЛІККІЛІК



Кешкіндер сен жаңа
Синәмдә чан вермәкдә олан севким -
Гаршымда бәр-бәзәксиз севки һејкәли;
Архамда
кечікмиш е'тирафларын
диз чөкмәк истәjән һәсрәти -
Гаршымда севilmәк истәjән
севки һејкәли,
сәдагәт бүтү!
Сәни севмәк
сәни севмәмәк гәдәр чәтин,
Кәл кедәк,
кәл кедәк, бәзәксиз севки һејкәли!..
Нечә олуб сәни көрән олмајыб?!



Cinәmdә can vermәkдә olan sevgim -
Qarşımda bәr-bәzәksiz sevgi heykәli;
Arxamda
gecikmiş e'tirafların
diz çökmәк isteyen hәsrәti -
Qarşımda sevilmәк isteyen
sevgi heykәli,
sәdaqәt bütü!
Sәni sevmәк
sәni sevmәmәк qәdәr çәtin,
Gәl gedәk,
gәl gedәk, bәzәksiz sevgi heykәli!..
Necә olub sәni görөn olmayıb?!

ДОГУЛДУГУМ КҮНҮН КҮНӘШИ БОДА

Һајана үз тутсам,
һајаннан үз чевирсәм
Мәни хејир-дуан сахлајыб, ана!

Күвәниб архамча атдығын суя
Жоллары көзүмдөн кечирә билсәм —
Синәмдә бој атан чичәк арзуја
Бир дәниз севік... ичирә билсәм
Жухун чин олачаг!

Галсам јары ѡолда
Әлимин ичиндән дәрд көјәрәчәк.
Овчума сыйылан бармагларымы
бир кимсә көрмәјәчәк.

Һајана үз тутсам,
һајаннан үз чевирсәм
Догулдугум күнүн күнәши бојда
Анамын арзусу јолумун үстә.

1983

DOĞULDUĞUM GÜNÜN GÜNESİ BOYDA

Hayana üz tutsam,
Hayannan üz çevirsəm
Məni xeyir-duan saxlayıb, ana!

Güvənib arxamca atdığın suya
Yolları gözümüzden keçirə bilsəm —
Sinəmdə boy atan çiçək arzuya
Bir dəniz sevgisi içirə bilsəm
Yuxun çin olacaq!

Qalsam yarı yolda
Әlimin içindən dərd göyərəcək.
Ovcuma sixılan barmaqlarımı
bir kimsə görməyəcək.

Hayana üz tutsam,
Hayannan üz çevirsəm
Doğulduğum günün günəsi boyda
Anamın arzusu yolumun üstə.

1983

ЈЕДДИ АРХА ДӨНӨНИМ

Күчлү олуб улу бабам;

Бабам — атасындан,

Атам бабамдан күчлү.

Мән атамдан күчлү чыхдым,

Оғлум даһа күчлү мәндән.

Күчлү олачаг оғул нәвәм

Једди арха дөнөнимдән.

1999

Гәсәм жары тәкес абылай

Әннендең күндеріндең күндеріндең

Оңтүстүрмөлөрдөндең күндеріндең

Бир күнсө көрүштөрдөндең күндеріндең

байына үт түтсөм. — „Анын хәле анын

байына үт түтсөм. — „Анын хәле анын

Дөргөн күндеріндең күндеріндең

Анамның күндеріндең күндеріндең

1987

YEDDİ ARXA DÖNƏNİM

Güclü olub ulu babam;

Babam — atasından,

Atam babamdan güclü.

Mən atamdan güclü çıxdım,

Oğlum daha güclü məndən.

Güclü olacaq oğul nəvəm

Yeddi arxa dönənimdən.

1999

Салын тәсілдегендегіндең күндеріндең

байына үт түтсөм. — „Анын хәле анын

байына үт түтсөм. — „Анын хәле анын

Дөргөн күндеріндең күндеріндең

Анамның күндеріндең күндеріндең

байына үт түтсөм. — „Анын хәле анын

байына үт түтсөм. — „Анын хәле анын

Дөргөн күндеріндең күндеріндең

Анамның күндеріндең күндеріндең

байына үт түтсөм. — „Анын хәле анын

байына үт түтсөм. — „Анын хәле анын

Дөргөн күндеріндең күндеріндең

Анамның күндеріндең күндеріндең

байына үт түтсөм. — „Анын хәле анын

байына үт түтсөм. — „Анын хәле анын

Дөргөн күндеріндең күндеріндең

Анамның күндеріндең күндеріндең

1997

ТОРПАҒА ДӘНӘЧӘЛІМ ІЕР

Taleh Pənahogluна

Адамлар юх, јоллар јорду мәни...
 Дабанлары кетмиш ајагтабыларым
 бир чарыгмыш дәвә қонұндән.
 Јоллар јорду мәни,
 гулагларын чинкилдәсин,
 гүрбәтдә галан гардашым!
 Етдим вәсиijәтими
 бир айрылыг һавасы алтында —
 бир дағ жұқу көтүрүлдү чијинләримдән.

Салjan гәбирстанлығынын
 ајаг дәјмәjән гүрбәт јериндә
 басдырылачагым құн
 гулагларын чинкилдәjәр,
 гүрбәтдә галан гардашым,
 бир дост пычылдајанда:
 — Адамлар юх,
 јоллар јорду бу шаири.
 Гырх дәвә жұқу қәздидириди үрәjиндә.
 Нә жахшы ки,
 торпаға дәнәчәji јер газылды
 гәбирстанлығын ајаг дәјмәjән
 гүрбәт јериндә!

1997

TORPAĞA DÖNƏCƏYİM YER

Taleh Pənahogluна

Adamlar yox, yollar yordu mәni...
 Dabanları getmiş ayaqqabilarım
 bir çarıqmiş dәvә gönündәn.
 Yollar yordu mәni,
 qulaqların cingildәsin,
 qürbәtдә qalan qardaşım!
 Etdim vәsiyyәtimi
 bir ayrılıq havası altında —
 bir dağ yükü götürüldü ciyinlәrimdәn.

Salyan qәbirstanlığının
 ayaq dәymәyен qürbәt yerindә
 basdırılacağım gün
 qulaqların cingildәyər,
 qürbәtдә qalan qardaşım,
 bir dost piçıldayanda:
 — Adamlar yox,
 yollar yordu bu şairi.
 Qırx dәvә yükü gөzdirirdi ürәyindә.
 Nə yaxşı ki,
 torpağa dönecəyi yer qazıldı
 qәbirstanlığın ayaq dәymәyен
 qürbәt yerindә!

1997

ХОФ

Talibzadə Aydına

Сонунчұ диварды, нәјди
Үзүм күзкүләрә дәјди
Таныдым чанлы көлкәми.
Бир дә суларда бахмышым
Өз-өзүмүн батдығыма...

Нә чаду, нә тилсимди?
Гаранлыглар көлкәми уdur,
Күзкүләр бахмыр үзүмә,
Сулардан әксим бојланмыр?

Бир өлү үзүм вар...
Дуруб гаранлыгда
күзкүjә бахар,
Дуру сулар кими
дурулмаг истәр...

(Мән бахан күзкүләр
чатдаг-чатдагды!)

Һәрдән өзүм өзүмүн
јадына дүшүрәм;
Өзүм өзүмүн јадына дүшәндә
күзкүjә бахмагым кәлир,
суларда ахмағым кәлир.

ХОФ

Talibzadə Aydına

Sonuncu divardı, nəydi
Üzüm güzgülərə dəydi
Tanıdım canlı kölgəmi.
Bir də sularda baxmışdım
Öz-özümün batlığıma...

Nə cadu, nə tilsimdi?
Qaranlıqlar kölgəmi udur,
Güzgülər baxmir üzümə,
Sulardan əksim boylanmır?

Bir ölü üzüm var...
Durub qaranlıqda
güzgüyə baxar,
Duru sular kimi
durulmaq istər...

(Mən baxan güzgülər
çatdaq-çatdaqdı!)

Hərdən özüm özümün
yadına düşürəm;
Özüm özümün yadına düşəndə
güzgüyə baxmağım gəlir,
sularda axmağım gəlir.

Амма неjlәjim ki, гардаш,
Мән бахан күзкүләр
чат атыр сонра,
Бир дә сулар дуру ахмыр
бизим јерләрдә...

1995

Сөнгөй түштүк түштүк сөнгөй түштүк
Үзүүлүкү түштүк түштүк
Тәмәнәм түштүк түштүк
Бир дә түштүк түштүк
О-зәңгүй түштүк түштүк

Ноңку, ноңку, ноңку, ноңку
Гараны, гараны, гараны, гараны
Күзкүрт, күзкүрт, күзкүрт
Сулар, сулар, сулар, сулар

Бир аның мүнүң аның мүнүң
Дүрүү гаранының гаранының
Дүрүү суларының суларының
Суларының суларының

(Мен бахан күзкүләр
чатас-чатас-чатас-чатас-чатас-чатас)

Нарын түштүк түштүк түштүк
иел түштүк түштүк түштүк
Озүүлүкү түштүк түштүк түштүк
Күзкүрт түштүк түштүк түштүк
Сулар түштүк түштүк түштүк

Amma neyləyim ki, qardaş,
Mən baxan güzgülər
çat atır sonra,
Bir də sular duru axmir
bizim yerlərdə...

1995

Горький, горький, горький, горький
Фарсаны, фарсаны, фарсаны, фарсаны
Гузгүл, гузгүл, гузгүл, гузгүл
Сулар, сулар, сулар, сулар

2000